



# Mukəddəs Kitab

Təwrat 28-ķisim

«Hoxiya»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Təwrat 28-ķisim

## «Hoxiya»

(Hoxiya pəyəqəmbərning kitabı)

### Kirix söz

#### Pəyəqəmbər töqrəsida

Biz Hoxiya pəyəqəmbərning atisining «Bəəri» ikənlərini bilginimizdən sirt, uning arkə kərənəkliyi töqrələrə həqiqətən məlumatlı işə əməsmiz. U Israillning («ximaliy padixahlılıq» yəki «Əfraim» dəpmu atılıdu) ximaliy padixahlılıkda bəxarət bərgən. Uning bərgən bəzi bəxarətləri Yəhuda (jənubiy padixahlılıq) töqrələrətən.

#### Yeziloqan wakit

Hoxiya Yəhudanıng tət padixahını wə Israillning bir padixahını tiləqə alıdu, u muxu padixahlıarning dəwridə bəxarətlərni bərgən. Hoxiyanıng birinqi oqlu tuqulmuşanda, u Israildiki «Yəhū sulalisi»ning ahiyixi, yəni «Yərəboam (II)»ning əlümü töqrələrətən bəxarət bərgən. Xunga bilimizki, uning bəxarətləri xu padixahının əlümidin az degəndə bir yil ilgiri, yəni miladiyədən ilgiriki 754-yili baxlanıqan. U az degəndimə yənə 40 yilənən qədəmə, yəni miladiyədən ilgiriki 715-yilənən qədəmə dəvamlıq bəxarət bərgən. Uning pəyəqəmbərlik hizmiti Israillning ximaliy əməkənliliklərinin Asuriya imperiyası təripidin sürgün kılınixi, demək Israillning əng ahiyik altə padixahlılığının əməkənliliklərinin dəvriyiqə yətəkən. Biraq u padixahlılığın bu altə padixahlığının həqiqətən ismini tiləqə alquqılıqlik yox dəp əkərəqən bolsa kerək. U Amos, Mikah həm Yəxaya pəyəqəmbər bilən zamandax idi; Amoska ohxax uning bəxarətlərimu ximaliy padixahlılıqka əkərəqən. Hoxiya pəyəqəmbər Amosning bəzi səzlərini nəkəl kəltürədi.

#### Tema

Bala waktimizdə qonglarning dunyasi bizgə bək ojalita wə sirqliq tuyulatti. Həmmidə ular bəlgilimilərni bekitətti — bu nemidegən zor küq-hökük-hə! Ularning yənə pul-dunyasi bar (ularda qoşum pul bar dəp oylayttuk) — «Bu nemidegən zor ərkinlik-hə! Ular nemixkə bu pulni oynaxkə həjliməydiqəndən?» dəp oylattuk. Əgər bizdə xunqə küq-hökük, xunqə kəng ərkinlik boləqən bolsa, biz balilar nemə ixlarnı kılattuk! tang!

Biz qong boləqəndən keyin, ixlarning hazır əzimizning balılırlarıza kərəngəndək unqə addiy bolmaydiqənlilikini bilimiz. «Küq-hökük» sehirlilik bir ənggütərəməs. Biraq bizning Huda töqrələrətən oy-pikrimiz balıqlarqə addiy boluxi mumkin — «Huda xunqə zor küq-hökükka işə, uningda halıqanqə ixitlətəydiqən xunqə bayılıq-ərkinlik barəsi,... əgər Huda dərəwəkə «Həmmigə Kadir», xuningdək «Həmmidin mehriban» bolsa, u nemixkə rəzillikni dunyadın birakla elip taxlimaydu? Nemixkə həmmə adəmni birakla «durus» kılıwətməydi...?».

## «Ҳoxiya»

Ҳoxiya pəyəqəmbər bizgə bu məsilining yənə bir təripini – yəni, Hudanıng təripini – bizgə ekip beridu. Huda Ҳoxiya arkılık bizgə bəhtsiz bir ailini tonuxturidu. Bu ailə pəkət bəhtsiz bolupla kalmay, bəlkı eojir məsiliğə duq kəlgən bir ailə – Hudanıng Өz ailisidur. Huda Өzini muxu məsililik ailidiki həqkim sürüxtürükə petinalmaydiqan mustəbitkə, yaki əzini intayın səyidiqan bala-qakılıri bar bir atioja əməs, bəlkı ayalı taxlap kətkən bir ərgə, eż eyidə turup yattək bolup կalojan, balılıri tezla հalakətkə mangidiojan bir atioja ohxitidu.

Əmdi muxundak əhwaldə Hudanıng «Həmmigə կadir» boluxining wə uning qəltis tədbirlirining nemə roli bolsun? Bundaq ailidiki məsiliğə «passip qidak» toqra amal əməs, buningdin həq nətijə qıkmayıdu, alwəttə. Birək zor küq-hökükini kersitidiojan «zorluk» taktikaları tooqra amal əməs. Muxundak կorkutuxning nətijisi ayalning «dedəktək» titrixi, balilarning dəhxət-ķorkunqtin bexini iqıqə tikiqwelixi bolidu, halas. Mundaq կorkunq iqida turojan nikah wə ailə tolimu muhəbbətsiz wə əhəmiyyətsizdir. Ər-ayallık wə ata-balilik munasiwətlər muxundak buzulojan bolsa uni tezla əsligə kəltürükə amal yoktur – hətta «Həmmigə կadir» üçünmu xundaktur. Oylimiojan yərdin, Ҳoxiyadək eojir-besik bir pəyəqəmbərgə Huda tosattın mundak dəydi: «**Baroqin, pañixə ayalni eż əmringga aloqin**» – qünki (kiskartip elindi) «Mən eżüm silər Israil bilən wədilixip əhdiləxkinimdə, Mənmu dəl xuningçə oxhax bir ixni կilojan». Xuning bilən Hudanıng bu dərd-ələmlik ixliri Ҳoxiyada əynən reallikça aylanduruludu (1-bab, 2-ayət).

Biz oylaymizki, Ҳoxiyaning kənglidə bu biqarə ala kəngül ayal Gomərgə nisbətən allığaşan birhil muhəbbət pəyda boluojan bolsa kerək (muhəbbət yolliri intayın sirlilik) birək Huda baxtin baxlap uningoja Gomərning կandaq ikənləkini kərsətkənidi – xunga Ҳoxiya qoqum dəsləptə bu nikahçə nisbətən: «Nikahımız onguxluk bolmayıdu» dəp oyliojanidi. Gomər suyuk, alakəngül bir ayal, u hə degəndila Ҳoxiyani taxlap ketixi mumkin idi. Ular ailə կuruxka baxlıdı; u Ҳoxiyadin bir oqul tuoqdi. Keyin yənə ikki bala tuoquldı – ular Ҳoxiyaning əməs idi. Gomər dərwəkə uni taxlap kətti, Ҳoxiyani rəswa կildi – birək uzun etməy Gomər ezinimə rəswa կildi; qünki uning axnisi ezigə oxhax ərziməs wə insapsız bir kixi bolup qılıktı. Uzun etməy Gomər uning burnidin yetiləp mangidiojan bir կuli wə məhbusi bolup կaldı. Gomər eygə kaytixnimü oylayıtti; kaytix imkaniyitnimü kət'iy yok, dəp oyliojan boluxi mumkin idi. Keyin uni izdəp baroqını yənilə uning eri Ҳoxiya boldı; Ҳoxiya uning kənglini elip uni eygə kaytixka ixəndürüxi kerək bolupla kalmay, u yənə Gomərni kullukṭın setiwellixi kerək idi. Bu uning üçün asan əməs idi; u həkəning bir hissəmini pulda, bir hissəmini tawarda təlidi. Bu pəkət bir «kayturuwelix sodisi» əməs idi; qünki Huda uningoja: «**Baroqin, yənə axnisi təripidin səyüləgən wə zinahor bir ayalni seygin; Mən Pərvərdigarning Israiloja (gərqə ular yat ilahlar təripigə ətüp kətkən bolsimu) kersətkən seygüsidək uni seygin**» (3:1)

Bundaq «üq bulungluk muhəbbət»ni həl kilixta biz «küq-hökük»ning yaki zorlukning az ixlitilənlərini kərimiz; qünki «küq-hökük»ning ezi yalçuz həqniyimini həl kılalmayıdu. Buning ornida azab-okubət, iza-ahənət, səwr-takətlik kütüx, yüz turanə sezlixix, yelinip-yalwuruxla ahirida bir-birigə kaytidin baqlinixni elip kelidu. Huda insanoja ərkinlik wə tallax yolini təkdiim կilojandin keyin U Өzimə muxu ərkinlikni həqqaşan dəpsəndə kılıp bağışan əməs.

Munasiwətlərni əsligə kəltürükimü bədəl tələx kerək; əng eojir bədəl pul əməs, bəlkı rət kilixta yaki «kona ziddiyətkə tegix»tin qıqən hapılıkka təwəkkul կili, uküxmaslıkları asta-asta yokıtix, munasiwətning dawamlıxixoja wə tehimu güllinixigə ahiroqıqə bəl baqlaxtin ibarəttur. «**Mən uni Өzümgə bənd kılımən ...Mən uning kengligə səzləyəmən...**» – dəydi Huda,

## «Ҳoxiya»

wə: «**Mən seni əbədil'əbəd Əzümgə baqlaymən**» (2:14, 19). Ҳoxiya ayalıqə əzininə baxkilar bilən billə bolmaydişanlığını, Gomərningmu baxkilar bilən bolmaslığını eytidü: — «**Mən uningoja «Sən mən üçün uzun künlər kütisən; sən pahixilik kilməsən, sən baxxa ərningki bolməsən; mənmə sən üçün ohxaxla kütimən» — dedim» (3:2-3).**

Mana bu aldinkı üç babning həkayisi wə kitabning birinqi kismi. İkkinqi kismi Ҳoxiya pəyojəmbərning hərkəysi yerdə wə sorunda yətküzən bir qatar ayrim-ayrim həwərbəxarətliridin tərkib tapşan boluxi mumkin (yənə on bir bab). Muxu yerdə degümüz keliduki, Ҳoxiyanın nikahidiki qongkur azab wə dərd-ələmliri uning kənglini Hudadin kalğın həwərlərnin kəbul kılıxka təyyarlıqan. Xuning bilən u xu həwərlərdikin küqlük kızozinlik, etünüx, agaḥlandurux wə qongkur dərdlərni awwal qüixinxkə, andin yətküzükə layik koral bolup qıktı. Pəyojəmbərlər hərgiz «kəqılık həwer diktör» yaki Hudanıng «mikrofon»ı əmas. Huda ez həlkigə keyünidiojan adəmlərni ixtitidü; ular eytən ular ezlirinə ix-həriqətləri ularning yətküzidiojan Hudanıng söz-kalaminən kəp tərəplərdə jisməniy bir ipadisi bolidü; demək, ular ezləri xu söz-kalam bilən «bir bolidü».

Bu jəhəttin wə baxxa kəp jəhətlərdin eytənə, Hudanıng Təwrattiki pəyojəmbərlərinin hizmətləri arkılık kərsətkən ahirki, xundakla əng uluoq məksiti bolsa Məsih Əysanın dunyaçıya kəlixigə təyyarlık kərüxtin ibarət idi. Məsih Əysanın Əzi «Hudanıng Səzi» «Kalam» dəp atılıdu. Demək, Uning Əzi Hudanıng bizgə yətküzməkçi bolovan hux hawiridur. Injilda: «**Kalam insan boldı həm arımidə makanlaştı; wə biz Uning xan-xəripigə kariduk — u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətkə tolojan birdinbir yeganə Oqliningkidur**» — dəp hatırıləngən.

«Ҳoxiya pəyojəmbər» kitabıqə kaytip kəlsək, biz uning bəxarətliridin xuni qüxinip yetimizki, Huda, Hudanıng Əz həlkı Israil wə Israilning kənglini azdurmakçılıq bolovan «Hudanıng rəkəbləri» (yəni hərhil butlar) arisidiki munasiwət addiy bir «üq burjəklilik» munasiwət əməs, bəlkı «kəp tərəplik» munasiwəttür; Israilning kəngli kəp tərəpkə tartidü: —

- (1) Hərhil butlarqa, bolupmu «Baal»larqa qoğunux; (bu qoğunux Hudaqa wapasızlık bolup, rohiy jəhəttə pahixilik hesablinidü);
- (2) Qırıkkılık; kəhənlarning əz imtiyazlarını əz mənpəətigə ixtitixi;
- (3) Hudaqa tayanmay, baxxa butpərəs əllər bilən ittipaklıxix;
- (4) Hərhil zulum-zorawanlıq wə zinahorluk;

Buningça karita Hudanıng inkası: «Məyli, ular kürup kətsün» degen bolsa adil bolatti. Birak U Israil bilən Musa arkılık əhdə tüzgənidi; ər əz ayalıqə əhdə tüzgəndək, U ularoja nisbətən hərdaim əhdisidə turquqı Hudadur. U etündü, əkündü, agaḥlandurdu, ularning ixlirliqə zor küqi bilən əl salıdu, Əz həkümlərini kərsitidü; biz kəp ketimlap jaza elip kelidiojan ahirki söz hazır eytılıp boldı, dəp oylaymız, andin Huda yənilə ularoja rəhîm-xəpkət, towa kılıx pursitini tutup turidu.

Əz jəmiyitimizdə kərulgən əlamət qılınlıqka karita tədbir kəllinixta mundak üç hil pikir ekimi bar: Biri: — «Təmkin bolayı» «Biz arı laxmisakqu, bu unsurlar əz bexini yəydu, əz paltisi bilən əz putini qapıdu». Yənə biri: «Kattık kolluk bolmısak bolmaydu — tehimu qing tüzüm, tehimu küqlük tərbiyə, tehimu kattık jazalar kerək» — dəydu. Üqinqi bir ekim: «Rəhîmdil bolayı — biz yoldın qıqqanlarqa mulayimlik, rəhîmdirlik, kərsitiximiz kerak. Həklərning wijdanoja söz əlyazımız kerək» — dəydu. Bu tədbirlərdin biri yakkə-yegana ixtılılsə, hərgizmə kupayə kilməydi, xuningdək anarhizm-həkümətsizlik, iqliki uruxka yaki muxtumzorluğka

## «Hoxiya»

qong bir yoquqni kaldırdı. Қariojanda bu üç yaki uningdinmu kəp tədbirdin bolğan bir yuqurulmini ixka selix kerək; bu murəkkəp bir məsilə üçün murəkkəp bir hil amal hesablinidu.

Huda Hoxiya arkılık Əzini «təmkin» kərsitudu: «**U Əzini tartip ulardin yiraklaxtı**» (5:6), «**Əfraim butlaroja qaplaxtı; uning bilən həqkimning kari bolmisun!**» (4:17), «**Ular xamal teriojan, əmdi қara կүyunni oridu**» (8:7); U yənə Əzini «kəttik қolluk» kərsitudu: «**Mən Əfraimoşa xirdək bolimən**», «**U ular (Israil)ning қəbəhliliklərini esigə kəltüridü, ularning gunahlarını jazalaydu**» (5:14, 9:9); xuningdək bolupmu Əzining «mulayim, rəhimdlilikini ipadiləydi: — «**Mən қandakmu seni taxlap қoyımən, i Əfraim?**», «**Mən ularni «arkioja qekinixliridin» sakayıtmışın**» (8:11, 14:4). Demək, Hudanıg rəhimdil mehri-xəpkətlərini kərsitix jəhətə pəyojəmbərlər arisidin Hoxiyanıg alidda turidiqini yok. Hoxiya wə Gomərning ahirki əhwalı қandak boldi? U bu həkayining ayıqını eytmaydu; Hoxiyanıg kəngül belidiqini ezi toopruluk əməs, bəlkı Huda toopruluk həwərnı bizgə yətküzüxtin ibarət. Birak Hudanıg Israil bilən bolğan munasiwitı ahir berip (ahirki babta) Israilning qin dilidin towa kılıp Əz yenioja қayıtxı bilən ahirlaxkandək, Hoxiyanıg Gomər bilən bolğan munasiwitı ohxaxla bəhtlik ahirlaxkan dəp ümid kılıxka petinalaymiz. Biz «köxumqə səz»imizdə yənə Israilning keləqiki üstidə azrak tohilimiz.

İsraillar Hudani wə Uning etünüxlərini ezipin kiliq üçün tehimu kəp «diniy» paaliyətlərini awutkan. U daim: «**Biz tehimu kəp қurbanlıqları elip kelimiz**» dəp oylaydu. Huda ular tooprısida: «**Ular қurbanlıqlarоja amrak**» — dəydu. «**Ular қoy padiliri wə kala padilirini elip Pərvərdigarni izdəxkə baridu**» — birak Uni izdəp tepix yoli u əməs. Bular pəkət nərsilərlə, halas — Huda **adəmlərni** halaydu — yəni qin kənglidin towa kılıqan, ezlirini Hudaşa beoqıxlıqan, pütünləy wə mənggü Əziningki bolğan adəmlərni halaydu. Kitabdiki barlık kəttik tənkidlər, kinayilik təswirləxlər, qorkunqluk bexarətlər wə jiddiy etünüxlər dəl muxu məksətni kezdə tutidu. Kitab bu dərd-ələmlərning əng ahirki mewisi bilən ahirlixidu; Hudanıg Israil bilən bolğan bu bəhtsiz nikahi, Hoxiyanıgkidək jiddiyqılık wə asiyilik bilən əməs, bəlkı aramhudalıq, hatırjəmlik, huxallıq bilən toloqan bir nikah bolidu. Hudanıg Israil bilən nikah munasiwətidiki «zimistan kix» etüp, güllər bərk urup qeqəkligən bahar pəslı haman yetip kelidu. Hudanıg Əziga sadık bolğan ayalı Israil ahrıda Əz yenida turidu!

## «Baal»lar toopruluk

«Baal» toopruluk azrak qüxəndürüp etəyli. «Baal», «ər» (erim) wə «hojayin» degən mənidə bolup, əslidə Hudanı təswirləxkə ixlitilidioqan səz idi. Ədimki waqtılarda Israillardın isimləri «Baal» degən səzni eż iqigə elip koyuloqan isimlər bar idi. Xu qəoqda bu səz toqra mənidə ixlitilənidi. Birak Israilning etrapidiki əllərning kepinqisi bu səzni eż butlirini təswirləx üçün ixlətkən. Xunga Israil butpərəslikkə aldinip kətkəndə: «Man, «Baal», yəni Hudayımız» degən. Yat əllər üçün «Baal» mol həsulqə wə mallirining yahxi nəsilləndürülüxigə kapalətqi bolğan. Uni bu ixlaroja obdan selix üçün ular uning kurbangahının yenida məhsus «Baal»oja atioqan pahıxə ayallar bilən yatatti; «Baal» bu ixlarnı kərgəndə «eż wəzipisini esigə elix kerək idi». Uning üstigə «Baal» «tələp kılıqan қurbanlıqlar» pəkət қoy-kalila əməs, yənə insanlar bolattı. «Baal» adəttə mozay yaki buka xəklidə yasillati.

Tərjimizdə biz Təwratxunaslarning tətkiqatlıridin, bolupmu Yəhudi alim «Doktor Arnold Fruhtenbaum», amerikilik alim «Professor Dawut Hubbard» wə əngilyəlik alim «Derik

## «Hoxiya»

Kidner»larning əsərliridin paydilandı, Məzkur «kirix söz»də biz Kidner əpəndimning «kirix söz»idin kəp səzlərni nəkçil kəltürduk.

### Məzmun: —

1-3-bablar: Məsililərgə toloqan bir ailə

4-14-bablar: Hoxiya pəyoqəmbər Israilçə yətküzgən birnəqqə həwər-bexarətlər.



# Ҳoxiya

## 1-кисим

### Ҳoxiya pəyəqəmbərning pañixə bir ayalni eñ əmrigə elixi

**1** <sup>1</sup>Pərwərdigarning kalami — Uzziya, Yotam, Ahaz wə Həzəkiyalar Yəhūdaçə, Yoaxning oqlı Yəroboam Israiloşa padixaholojan wakıtlarda, kalam Bərining oqlı Ҳoxiyaçə kəldi;

**2** Pərwərdigarning Ҳoxiya arkılık kəlgən səzinin baxlinixi —

Pərwərdigar Ҳoxiyaçə: «Barçın, pañixilikkə berilgən bir ayalni əmringgə alojin, pañixiliktinolojan balilarını eñ kolungoja alojin; qünki zemin Pərwərdigardin waz keqip pañixilikkə pütünləy berildi» dedi. <sup>3</sup>Xuning bilən u berip Diblaimning kizi Gomərnı əmrigə aldı; ayal uningdin həmilidar bolup bir oşul tuqdi.

**4** Pərwərdigar uningoja: «Uning ismini «Yizrəel» dəp koyojin; qünki yənə azojina wakit etkəndə, Mən «Yizrəel»ning kenining intikamini Yəhuning jəməti üstiga koyımən wə Israıl jəmətining padixahlıkoja hatimə berimən. <sup>5</sup>Wə xu künidə əməlgə axuruliduki, Mən Israılning okyasını Yizrəel jilojisida sundiriwetimən».

**6** Gomər yənə həmilidar bolup, kiz tuqdi. Pərwərdigar Ҳoxiyaçə: «Uning ismini «Lo-ruhamah» dəp koyojin; qünki Mən Israıl jəmətigə ikkinqi rəhİM kilmaymən, ularni kət'iy kəqürüm kilmaymən; <sup>7</sup>Bırak Yəhūda jəmətigə rəhİM kilmən wə ularning Hudasiolojan Pərwərdigar arkılık ularni kutkuzimən; ularni okyasız, kiliqsız, jəngsiz, atlarsız wə atlıq əskərsiz kutkuzimən» — dedi.

**1:1** «Yoaxning oqlı Yəroboam Israiloşa padixaholojan wakıtlarda...» — «Israıl» bu kitabta adəttə Israılning «ximaliy padixahlık»nı kərsitidü. Ҳoxiyaning bəxarətlərinin kepinqisi «ximaliy padixahlık» toopluluktur. Bəzi wakıtlarda «Israıl» toluk on iki kəbilsə (jümlidin Yəhūda)nı iqiqə alıdu. Mundaq əhwalda biz buni küqimizning bariq izahlap koyımız.

-Bu kitabta Israılning Yəroboamın keyinkı padixahlıri tilənə elinmişən. Pəyəqəmbər bəlkim ularını tilənə aloquşılık yok dəp kariojan boluxı mumkin.

**1:2** «Barçın, pañixilikkə berilgən bir ayalni əmringgə alojin, pañixiliktinolojan balilarını eñ kolungoja alojin» — balilar tehi tuqulmiojanıdi. Bırak uning keyin tuqulmuş üç balisidin ikkisi Gomərnı pañixilikidinolojan.

**1:4** «Uning ismini «Yizrəel» dəp koyojin» — «Yizrəel» «Huda teriojan» yaki «Hudanıng teriojini» degen mənidə, wə yənə Huda tarkıtına degen mənidə.

-Israılning ximaliy taripidiki «Yizrəel» degen jilojida dəhəxəlik bir kiroqinqılıkolojan. Yəhū isimlik bir sərdar Israılning xu wakıttıki padixahı Yəhoramı wə ordidikilərni, jümlidin rəzil hanix Yəzəbəlni əltürüwətti. Bu ixlar Hudanıng Yəhoram üstigaolojan jazasıolojan bilən, Yəhū uqoja qılcən kanhor adəm bolup, Huda uningoja tapxurojan jazalıq wəzipisidin halkıp nüroqun gunahsız adəmlərnimü əltürüwətti. Gərqəb u ix 100 yil ilgiriolojan bolsimu, Israıl uning gunahlıkinin etirap kılıp bakişmiojan (Təwrat, «Padixahlar» 9-10-bab), «Yizrəel» jilojisi Gideon həkimolojan waktida Israılning xanlıq bir oğlıbisiñin sorunu idi («Hək.» 6-7-bab), bu jay Yəhuning waktida kirojin sorunuolojan, kəlgüsida Israılning qong maqolubiyitining sorunu boludu.

**1:5** «Mən Israılning okyasını Yizrəel jilojisida sundiriwetimən» — Asuriyə imperiyası miladıyədindən ilgiriki 733-yili Israılning ximaliy rayonlırına besip kırıp, Yizrəel jilojisini ixqal kılıp, barlıq ximaliikkərni, jümlidin Gilead wə Galiliyəliklərni əsirgə qüxtürüp elip kətti. Xu wakələr bilən Israılning hərbiy kükü («okyası») sunduruwetildi.

**1:6** «Gomər yənə həmilidar bolup, kiz tuqdi. Pərwərdigar Ҳoxiyaçə: «Uning ismini «Lo-ruhamah» dəp koyojin...» dedi — «Lo-ruhamah» «rəhİM kilməniçən (kiz)» degen mənidə.

-«Gomər yənə həmilidar bolup, kiz tuqdi». Bu ayəttə 3-ayattıkigə ohxax «uningin ... tuqdi» degen bir ibarə bolmioqaqka «Lo-ruhamah» Ҳoxiyaning eñ balisi əmas idi.

**1:7** «Bırak Yəhūda jəmətigə rəhİM kilmən wə ularning Hudasiolojan Pərwərdigar arkılık ularni kutkuzimən; ularni okyasız, kiliqsız, jəngsiz, atlarsız wə atlıq əskərsiz kutkuzimən» — bu bəxarət bəlkim Asuriyə imperiyasının koxununining Yəhūda oja tajawuz kılıdıcılanlıq wə xundak bolsimus Pərwərdigarning Parixtisining wasitisi bilən Asuriyəni (dərvəzə heq jəng bolmaya) yokitidıqanlığını kərsitidü (miladıyədindən ilgiriki 702-yili). Bu ayətnin kiziç bir yeri xuki, Pərwərdigar «Pərwərdigar arkılık» bu ixni kılıdu. Demək «Pərwərdigarning Parixtisi»ning Əzini Huda deyixkə boludu. Baxka yərdə sehətəlxəkinimizdək, ixinimizki «Pərwərdigarning Parixtisi» dal Hudanıng «Kalam» Əysə Məsihning Əzidur («Yəx.» 36-38-babları kerüng). Məzkur bəxarətnin bir nəticisi bəlkim Israıldada turqan bəzi iħlasmən kixilər Yəhūda zeminiçən

# «Хөхиә»

<sup>8</sup> Гомәр Lo-ruhамаһын әмәкәттин аироҗандын keyin yенә һамилдар болуп оңул туңди; <sup>9</sup> Рәб: «Униң исмини: «Lo-ammi» дәп қоюғын; ԛүнки сиңер Mening һәлким әмәс wә Mән сиңергә Pәрвәрдигар болмаймән» деди.

## Хөхиә Israilning ахиркى замандық бәхти тооqruluk bexarət beridu

<sup>10</sup> — Бирак Israilning балыларының саны дегиздик күмдәк болуп, уни өлгигилі ыаки саноғилі болмады; «Сиңер Mening һәлким әмәссиләр» дейгилгән жаңа xu әмәлгә асурлуду, ularыңа: «Сиңер тирик Тәнгриминг оқууллир!» — дейдилүү. <sup>11</sup> Israil балылары wә Yәхүда балылары бергә үйслиду, өзліргә биңең башни тикләйдү wә туроңан земиндин өзіндүү; ԛүнки «Үзүрәлнинг күни» улоңдор! Ака-укилирлары «Ammi! (Mening һәлким!)» wә сингиллирлары «Руҳамаһ! (rәхим қилинген!)» — дәңгеләр!

### Israelоja қилинген тәрbiyilik jaza — Hudaning сезининг dawami

**2** <sup>1-2</sup> — Ananglarыңа дәwayимни yәткүзүп, унинг билән дәваликсingлар; ԛүнки Mening аyalым әмәс wә Mән унинг ери әмәс; u паһиxilik түркүни қирайын, zinahorлuk һәләtlirini keksining arisidin yaqatsun!.

<sup>3</sup> Bolmisa, Mән уни կіп-yalingaқ қилип қойымән, түзулыған күндикидәк anidin tuoqma қилип қойымән;

Mән уни huddi qөl-bayawanoja ohxax қилимән,  
Uni bir қaojjirak yergə aylandurimәn,  
Uni ussuzluk bilәn өltürimәn;

<sup>4</sup> Uning balilirioja rәhим қильмаймән,  
Qүнки ular паһиxiliklәrdin төрәлгән балылар.

<sup>5</sup> Qүнки ularнing anisi паһиxilik қилојан,  
Ularni қарнда көтүргүçi nomussizlik қилојан;  
Qүнки u: «Mән manga nan wә süyümni, yung wә kanapimni, zeytun meyim wә iqimlik-xarabli-  
rimni tәminligüqi axnilirimоja intiliп ularни kooqliximәn» — dedi.

<sup>6</sup> — Xunga mana, Mәn yолунгын тикән-jioланлыштар bilәn qitlap korxiwalimәn,  
Israilning әtrapини tam bilәn tosimәn, u qıçıq yollırını tapalmaydiqan bolidu.

<sup>7</sup> Xuning bilәn u axnilirini kooqlaydu, biрак ularыңа yetixelmәydu;  
Ularni izdәydu, tapalmaydu;

Xunglaxka u: «Mәn berip birinqi erimni tepip, унинг yenioja қaytimәn; ԛүнки әһwалим бүгүн-  
кидін yahxi idi» — дәйду.

етүп, олтуралкылан bolsa kerak.

**1:9** «Рәб: Униң исмини: «Lo-ammi» дәп қоюғын... деди» — «Lo-ammi» «Mening һәлким әмәс» degən мәнидә. Bu исим Gomәрнинг балысинаңында балыларының әмәсін билүүдү. xuningdәk Huda алдыда Israilning әһwалини көрситиду. «Mәn ular üçün Pәрвәрдигар болмаймән» (yaki «Mәn сиңер üçün bolmаймән») yaki «Mәn сиңер üçün «Әзәldin Bar Bolоqci» bolmаймай» degər ibara, Hudaning Musa payojambәrgä tapxurojan Өз namini, yəni «Yahwəh» («Mәn Өзүмдүрмән») ni kezdi tutиду. Demek, «Mәn сиңердин ھәвәr alidiligidir Hudayinglar bolmаймай».

**1:10** Yar. 32:11; Rim. 9:25, 26

**1:11** «туроңан земин» — Israillar sürgün қилинген земин bolsa kerak. «туроңан земиндин өзіндүү» — yaki «туроңан земинде yaxinidu». Biрак «өзің»ni mundak tekistirlerde ixitliх adottu «Huda Israelоja wәde kилојан земине қaytix»ni билүүдү.

«Үзүрәлнинг күни» — bu күннинг nema iкәнлиki 2:14-23-ayttä keründi. Bu ayat üstidä «көкүмәqə sez»imizde tohtilizim.

**1:11** Yəx. 11:13; Yər. 3:18; Әz. 37:16, 22; Әf. 2:14, 15, 16

**2:1-2** «ananglarоja дәwayимни yәткүзүп, унинг билән дәваликсingлар; ԛүнки u mening аyalым әмәс wә mәn uning ери әмәс; u паһиxilik түркүни қирайын, zinahorлuk һәләtlirini keksining arisidin yaqatsun!» — demisakmu bu sezlər həm payojambәrnıng eż балыlirioja ھәmdә Hudaning eż halkiga eytkanlıridur. Tewәndiki sezlər (14-3) asasən Hudaning Israelоja балылан sezləri — Biрак bəziliri payojambәrnıng eż әhwalioja mas kelidu.

**2:5** «iqimlik-xarabliimni tәminligüqi axnilirimоja intiliп ularни kooqliximәn» — «axnilirim» Israil qоқуның ھәрhil butlarnı, bolupmu «Baal»larnı kөrsitudu. Nadan Israil ax-taam wә nərsə-kerklərni Huda әмәс, bəlkı bu butlar tәminləydu, dәp қaryatti.

# «Ҳоҳиҳа»

<sup>8</sup> — У зираәтләрни, юнги хараб вә зәйтүн мейини тәмінлігүйінінг Мән ікәнлікимні, Өзліри «Baal» бутларни ысахшқа иxlәткән күмүх-алтунни көп кілөуqining Мән ікәнлікимні zadi bilmidi.

<sup>9</sup> Xunga Мән қатып келимән, uningdiki зираәтліrimni өз wakтida,  
Юнги харабліrimni өз pəslidə elip ketimәn,  
Өзүмдіki ularning yalingaqlıqını yepixқа kerәklik yung-kanaplirimni bermey қayturup  
ketimәn;

<sup>10</sup> Hazır Мәn uning nomussızlıqını axnilirining kөz aldida axkarilaymən,  
Həqkim uni қolumdin kutkuzalmayıd.

<sup>11</sup> Xundak қılıp uning tamaxalırıqo hatima berimәn;  
Uning həytlirıqo! Uning «yengi ay»liriqo!  
Uning «xabat»liriqo! Kışkısı, uning barlıq «jamaət ibadət sorun»liriqo hatimə berimən!

<sup>12</sup> Wə Mәn uning üzüm tallırını wə ənjür dərəhlini wəyran kılımәn;  
U bularni: «Bular bolsa axnlirim manga bərgən ix həkkilirimdür!» degənidı;  
Mәn bularni janggalıq aylandurımən, yawayi haywarıllar ularmı yəp ketidü.

<sup>13</sup> Mәn uning bexioqa «Baal»larning künlirini qüsürimən;  
Qünki u xu künliridə ularıqı isrik salatti,  
U eziñi üzükliri wə zibu-zinnətliri bilən pərdazlap,  
Axnilirini қoqlıxip, Meni untudi — dəydu Pərwardigar..

## Huda ahir berip yənilə Israelni muhəbbiti arkılık əzininingki kılıdu — «Yizrəelning künü»

<sup>14</sup> Xunga mana, Mәn uning kenglini alimәn,  
Uni dalaqa elip kelimәn, kengligə sezləymən..

<sup>15</sup> Xundak қılıp Mәn uningoqa xu yerdə üzümzarırlarını қayturımən,  
«Akor jilojsı»ni «ümid ixiki» қılıp berimәn;  
Andin u xu yerdə yaxlıq künliridikidək,  
Misir zeminidin qıkqan künidək kүy-nahxa eytidü..

<sup>16</sup> Wə xu künü əməlgə axuruliduki, — dəydu Pərwardigar —«Sən Meni «erim» dəp qakırisən,  
Ikkinqi Meni «Baal»ım deməysən.

<sup>2:9</sup> «Xunga mәn қатып келимәn, uningdiki зираәtліrimni ... elip ketimәn, Өзүмдіki ... yung-kanaplirimni bermey қayturup  
ketimәn» — Israillar Hudanıng yenoja «käytixi» kerək. Hazır əksiqə Huda ularning yenoja jazalaxqá қaytidı.

<sup>2:10</sup> «Hazır man uning nomussızlıqını axnilirining kөz aldida axkarilaymən» — muxu «axnliri» degən seznıng mənisi  
hazır səl kengəytildi. Israil Hudanıng қoojdixiqa ixənməy, hərkəysi butpərəs dələtərgə tayinip ular bilən ittipakdax  
boılməkçi. Birak Huda Өzığə kıljan bo wapsızılıkın hamma admənning kezi aldida axkarilaydu.

<sup>2:11</sup> «Hatimə berimən; uning həytlirıqo! Uning «yengi ay»liriqo!...» — «yengi ay»ning birinqi künü həyt kuni hesablinatti.  
«Xabat» künü, yanı xanba künü, dəm elix künü idi.

<sup>2:12</sup> Zəb. 80:12-13; Yəx. 5:5

<sup>2:13</sup> «man uning bexioqa «Baal»larning künlirini qüsürimən» — demək, Huda Israilning «Baal»larıqı qoqunojan  
künliriniring tegixlik jazasını ularning bexioqa qüsürirdi.

<sup>2:14</sup> «Xunga mana, man uning kenglini aliman, uni dalaqa elip kelimәn, kengligə sezləymən» — «xunga» degən bu sez  
adənni tolimu həyran kılıdu, alwəttə. Hudanıng xapaiti daim degiðük xundak.

<sup>2:15</sup> «Xundak қılıp Mәn uningoqa xu yerdə üzümzarırlarını қayturımən, «Akor jilojsı»ni «ümid ixiki» қılıp berimən; andin  
u xu yerdə yaxlıq künliridikidək, ... kүy-nahxa eytidü» — bu ayettki bəzi sezlərning xərhı: —  
-(1) «Akor jilojsı» — əslidə Israil Peşəstiniñ ixçal kılıx üçün jəng kiliwatqan künlerde, «Akən» (yaki Ahor, mənisi «awarə»)  
isimliq bir kixi Hudanıng kərsətmisiga itaat kılımcıqqa, pütküll Israil jəngdə məqəlup boldı. Yəxua pəyəqəmberning  
wasitisi bilən Akanning gunahı eniqlənojanın keyin, Israil Akanni qalma-kesək қılıp əltürüwətti. Andin Israil düxməndin  
kutkuzıldı. «Akanning olümü ularnı kutkuzıjan» degili bolıdu. Xunga məzkur ayətning mənisi, bəlkim birsi ularning  
gunahlılarını kətürüxi bilən, ular kutkuzıldıqan bolodu («Yə», 7-babni körüng).

-(2) «yaxlıq künleri» — bəlkim Israilning «yengi bir al» tuçulqəndək, Misirdin qıkqan waktini kərsitudı.

-(3) «nahxa eytidü» yəna («Manga» jawab beridü» degənnimə bildürüdi.

<sup>2:16</sup> «Sən Meni «erim» dəp qakırisən, ikkinqi Meni «Baal»ım deməysən» — «kirix söz»da eytキンimizdək, «Baal» degən  
seznıng bir mənisi «igəm» yaki «erim».

# «Hoxiya»

<sup>17</sup> Qünki Mən «Baal»larning namlırını sening aqzıngın elip taxlaymən,  
Ular bu nami bilən ikkinçi həqkəndək əslənməydi.

<sup>18</sup> Xuning bilən Mən ular üçün daladıki həywanlar, asmandıki uqar-ķanatlar wə yər yüzidiki  
əməliliklər bilən əhdə tüzimən; Mən okya, kılıq wə jəngni sundurup zemindin elip taxlaymən;  
həlkimni aman-esən yatkuzimən..

<sup>19</sup> Xundak kılıp Mən seni əbədil'əbəd Əzümgə baqlaymən; həkkaniylikə, mehîr-muhəbbətə,  
rəhîm-xəpkətlərdə seni Əzümgə baqlaymən;<sup>20</sup> Sadakətlilikə seni Əzümgə baqlaymən, xuning  
bilən sən Pərvərdigarnı bilip yetisən.<sup>21</sup> Wə xu künidə əməlgə axuruliduki, «Mən anglaymən»  
— dəydu Pərvərdigar, — «Mən asmanlarning təlipini anglaymən, bular yər-zeminning təlipini  
anglaydu;<sup>22</sup> Yər-zemin ziraətlərning, yengi xarab wə zaytun meyining təlipini anglaydu; wə  
bular «Yızrəəl»ning talipini anglaydu!<sup>23</sup> Wə Mən Əzüm üçün uni zemində teriyəm; Mən «Lo-  
ruhamah»oja rəhîm kılımən; Mən «Lo-ammi»oja: «Mening həlkim!» dəymən; wə ular Meni:  
«Mening Hudayim!» — dəydu..

## Hoxiya ezigə wapasılık kılıp ezzidin ayrıloqan ayalını kəyturup əkilidu

**3**<sup>1</sup> Wə Pərvərdigar manga: — Yəna baroqin, axnisi təripidin seyülgən, zinahor bir ayalni  
seygin; gərqə Israillar yat ilahlar təripigə eeqip kətkən, «kixmix poxkal»larnı seygen  
bolsimu, Mən Pərvərdigar ularqa kərsətkən seygümdək sən uni seygin, — dedi<sup>2</sup> (xunga mən  
on bəx kümüx tənggə, bir homir buoqday wə yerim homir arpiqə uni əzümgə kəyturuwaldı  
m;<sup>3</sup> Mən uningoja: «Sən mən üçün uzun künlər kütisən; sən pahixilik kilməsən, sən baxka  
ərningki bolməsən; mənmu sən üçün ohxaxla seni kütimən» — dedim).

<sup>4</sup> — «Qünki Israillar uzun künlər padixaqsız, xahzadisiz, qurbanlıksız, «tüwrük»siz, «əfod»siz

**2:17** «Mən «Baal»larning namlırını sening aqzıngın elip taxlaymən» —ibraniy tilida «Mən «Baal»larning namlırını  
uning (yəni, Israilling) aqzıdin elip taxlaymən».

**2:18** Ayup 5:23; Yəx. 11:6; Əz. 14:21; 34:25

**2:19** «Mən seni ... Əzümgə baqlaymən» — bu söz adattə kizni ezigə əmrigə elixini bildürdü.

**2:20** «həkkaniylikə, mehîr-muhəbbətə, rəhîm-xəpkətlərdə... sadakətlilikə seni Əzümgə baqlaymən» — deqən sözər  
Hudanıng kılıdiyoqanlarını süpətləydu, əlwəttə. Birək ixinimizki, bu sözər yənə kəlgüsidiki Israilling Hudanıng muhəbbətiqə  
bołoqan inkasınımu bildürdü. Israıl xu künı yənə wapasız bolmayıdu. Bu qong bir eżgirix, qong bir möjizidur!

**2:20** Yər. 31:33, 34

**2:22** «...bular «Yızrəəl»ning talipini anglaydu!» — «Yızrəəl» deqən isim «Israıl» deqən isim bilən tałappuz jaħetta ohxixip  
ketidü, muxu yərdə Israillni korsidit. Birək Hoxiyaning birinqi oqlı «Yızrəəl»ning anisining wapasılıkjdın tuqulup  
(2:4ni kerüng) andın xu sawabiñin atisidin ayrıloqinidək, Israıl «anisining wapasılık» bilən Hudasidin ayrıloqan bolup,  
həzir Hudasi bilən apləxtürüləngən bolidü.

**2:23** «Mən Əzüm üçün uni zemində teriyəm» — esimizdə barki, «Yızrəəl» «Hudanıng teriojini» deqən mənidə. Hudanıng  
Israıl (Yızrəəl)oja bołoqan məksiti, dehkkanning ezi üçün uruknı zeminoja teriojinoja ohxax əməlgə axurulidü. Demək,  
ahirki zamanda, Israıl harakterida, mejəzidə, kılıoqlarında Hudanıng kənglidikidək bolidü. Huda xu yol bilən Israilda Əzini  
uluqlaydü.

**2:23** Hox. 2:1; Rim. 9:26; 1Pet. 2:10

**3:1** «kixmix poxkallırinə seyidiojan» — bu kinayilik gəp. Ular bəlkim bu poxkallarnı hərhil butlarqa atap yegən boluxi  
mumkin. Ular butpərslik yolidə xu kixmixləri yegaqə həkkikiy «diindarlar» bolup kalı — gərqə Pərvərdigarnıng  
seygusiñin obyekti Israıl bołoqan bolsimu, lekin Israilling seyüb obyekti naħayiti bir hil poxkal bołoqanidi, halas.

**3:2** «...yigirmə kürə buoqday wə on kürə arpa» — «bir homir» 300 litr, yəni 20 kürə, «yerim homir» 150 litr, yəni 10 kürə.  
«mən ... uni əzümgə kəyturawldım» — kəriçənda Gomar küllük həlitigə qüxüp bołoqan, bazarда (bəlkim balılırlı bilən)  
setiliðiojan həlqə kəlgən. Hoxiya üçün uni setiwləx səl kiyinräk kerünidü; uning bahasiqə yetix üçün puloja kökup yənə  
uni-bunu elip keliç kerak idi.

**3:3** «Sən mən üçün uzun künlər kütisən» — demisəkmu buning mənisi, Hoxiya uni hərkəndək munasiwattin ayrip yaloquz  
turmxık kəldürdü. Birək u ezi uningdin baxka həqkəndək bir ayaloqə yekinqlxmay, uni kütidü.

**3:3** Kan. 21:11

## «Хоки»

wa həq ey butlirisiz kütüp turidu.<sup>5</sup> Wə keyinrək, Israil balılıri käytip kelidu wə Pərvərdigarnı bolqan Hudasini həm Dawut padixahını izdəydu; künlərning ahirida ular təwrinip əymini Pərvərdigarning yenoqa, xundakla Uning mehribanlıkıja karap kelidu».

2-*kisim*

Hoxiyaning ayrim-ayrim həwərliri –  
«I Israil, Mən qandaqmu silərni taxlap köymən!»  
Yorutulmioğan bir həlk

**4** <sup>1</sup>Pərvərdigarning səzini anglangalar, i Israel balılırlı; qünkü Pərvərdigarning zemində turuwatkanlar bilən kılıdiqan dəwasi bar; qünkü zemində həq həkikət, həq məhrəbanlıq, Hudani həq bilix-tonux yoktur; <sup>2</sup>Karqax-tillax, yaloqanqılık, katılıllıq, ooprililik, zinahorluk — bular zemində yamrap kətti; kan üstigə kan tekülidü. <sup>3</sup> Mana xu səwəbtin zemin matəm tutidu, uningda turuwatkanlarning həmmisi jüdəp ketidü; ular daladiki həywanlar həm asmandıkları uşaq-kanatlar bilən billsa jüdəp ketidü; bərhək, dengizdiki beliklərmə yəp ketilidü.

<sup>4</sup>Əmdi həqkim dəwə kılıxmışın, həqkim əyibləxmışın; qünkü Mening dəwayim dəl sən bilən, i kaḥin! <sup>5</sup>Sən kündüzdə putlixip yikilisən; pəyoğəmbərmü sən bilən keqidə təng putlixip yikiliđ; wə Mən anangni halak kilimən..

<sup>6</sup> Mening həlkim bilimsizliktin ھالак ھىلدى; wə sənmü bilimni qətkə қаккапанкансən, Mənmü seni qətkə қاكىمەنى, sən Manga يەنە ھەق گەھىن bolmaysən; Hudayingning қанун-көрсөтмисини унтооңانلىking түپaylidin, Mənmü sening baliliringni untuymən.. <sup>7</sup> Ular көпаягъанseri, Manga karxi көп gunah sadir ھىلدى; Mən ularning xan-xəripini xərməndiqiliikka aylanduruwetimən.

<sup>8</sup> Ular həlkimning gunahını yəydiqan bolqaqka, Ularning jeni həlkimning kəbihlikigə intizar bolidu.

**3:4** «Israiller uzun künler padixaşısız, xahzadisiz, kurbanlıksız, «tüwrük»siz, «əfod»siz wə həq ey butlirisiz kütüp turdu» — bu ayəttilə tilqə elinənən bəzi narsılar yaxı ixlər (padixah, xahzadə, kurbanlık, afod) aslıda mahiyəti yahxi, bazılər püttürməyə yahxi əməs. Bu beşərətin karıqanda, Huda Israfil üçün səlliñəmə yengi bəzi baxlinixni bekətmiş. «Tüwrük» — bəlkim butparaslılığı ait bolqan narsını kərsididü. «Əfod» — Huda Musa pəyojəmbarqa qırxırgan kanun boyiqası, bax kəhin kiydiqan bir alahidə kəltə qapın bolup, uning iqidiki ikki tax arxılık Hudadin yol sorioqları bolatti. «Təbirlər»nimə köründə.

3:4 Hox. 10:3

**3:5** «keyinrak, Israil balılırı kaytip kelidu wə Pərvərdigar bolqan Hudasını həm Dawut padixahını izdəydi» — «Hoxiya» deyən kitabta «Israil» adatto «ximaliy padixahlıklär» ni kərsitidi. Ular burunla Huda əslı bekitkin Dawutning handanlıqliğında təwəpadixahlıqlıktı ayrırilip kətkənidi. Xunga ahiirkı zamanlarda ularning «Dawutni izdixi» üçün hərkəndək təkəbburluqları taxlıxi kerək. Uning üstügə bu bəxarət ahiirkı zamanlarda padixaḥ Dawutning ooqli Məsih Əysanıng Israillini kutkuzidionanlıkinimə kərsatışa kerək.

3:5 Yəx. 2:2; Yər. 30:9; Əz. 34:23; 37:22; Mik. 4:1

4:1 Mik, 6:2

**4:2 «қан üstigə қан tekülidü»** – yaki eltürük wakəliri nahayiti kep ikanlikini yaki (bəzi alimlarning pikriqə) halıqanqə adəmlərni tutuvelip ularını buturlarıq «insan kurbanlıq» i kildiqanlıkini kərsitidü.

**4:4** «Menin dəwəyim dəl sən bilən, i kahin!» — baxka bir həl təriimi: «Həlkinq kahin bilən dəwalaxkandək boldı»

-Lekin bizningqə 4-aytöttiki sezler kağınoqa қarita etilidü; bizning tərjimimiz 5-aytöttiki sezlərgə intayın mas kelidü, dəp kararmız. İbranıqlı tiliñ qızıñızı sal taş.

**48** «Ular həlkimming gunahını yədiyənoloqlaşdır» — Təwərət dəwrində birsi gunah sadır kılən bolsa, undakta *“günah kurbanlılığı”* (günahını təsvirdən kurbanlığ)ni sunuvi kərək idi. Kəhinlərinning bundakurbanlıklärinqəcidiñ

## «Hoxiya»

<sup>9</sup> Wə həlkim қandaқ bolsa, kahınlarmu xundak bolidu; Mən kahınlarning tutkan yollirini eż üstigə qüxürimən, eż kilmixlirini bexioqa käturmən.

<sup>10</sup> Ular yəydu, birak toymaydu,

Ular paħixilik kılıdu, birak heq kəpəyməydu;

Qünki ular Pərwərdigarni tingħaxni taxlap kətti,

<sup>11</sup> Əzlirini paħixilik, xarab wə yengi xarabka beoħixli;

Bu ixlar adəmning əkil-zehnini bulap ketidu.

<sup>12</sup> Həlkim eż tayikidin yolyoruk soraydu,

Ularning hasisi ularoqa yol kərsitərmix!

Qünki paħixilikning rohi ularni azduridu,

Ular Hudasingin hımayısi astidin paħixilikka qikip,-

<sup>13</sup> Taq qokkilarida kurbanlık kılıdu,

Deng-egizliklərdə, xundakla sayisi yahxi boloħaqka dub wə terək wə kariyaqaqlar astidimu isrik salidu;

Xunga kızliringlar paħixilik, kelinliringlarmu zinahorluk kılıdu.

<sup>14</sup> Mən kızliringlarni paħixilikliri üçün,

Yaki kelinliringlarni zinahorlukliri üçün jazalimaymən;

Qünki atiliri eżlirimu paħixilər bilən sirtka qikidu,

«Buthana paħix»liri bilən billə kurbanlık kılıdu;

Xuning bilən yorutulmiojan bir həlk yiktitilidu..

<sup>15</sup> Sən, i Israil, paħixilik kılıxing bilən,

Yəħuda gunahka qetilip kalmisun!

Nə Gilgalşa kəlmənglar, nə «Bəyt-Awən»gə qıkmanglar,

Nə «Pərwərdigarning hayatı bilən!» dəp kəsəm kılmanglar.

<sup>16</sup> Qünki tərsa bir kısır inəktək, Israil tərsalık kılıdu; Pərwərdigar қandağmu pahlanni baķandək, məlum bir kısımınneyi imtiyazi bar idı. Xunga ular hazır: — «Həlk keprək gunah kilsa, yədidiqinimizmu kəp bolidu!» dəp cylioqan ohxaydu.

<sup>4:9</sup> «Həlkim қandaқ bolsa, kahınlarmu xundak bolidu» — demək, həlkim jazayimni tartkanıkən, sən kahınmu buningdin haliv bolmaysan; aləhədi imtiyazliring seni kutkuzmaydu, aksiqə tartidiojan jazaying tehimu eçir bolidu.

<sup>4:9</sup> Yəx. 24:2

<sup>4:10</sup> «Ular paħixilik kılıdu, birak heq kəpəyməydu» — bu intayin kinayilik gap. Demək, Israil «paħixə bolup» (butlarqa qokunqan bolup), kəp «paħixiwazlar» (butlar) bilən billə boloħan bolsimu, heqkandak payda kərmigən. Baxka hil tərjimisi: «Ular paħixilik kılıdu, lekin heq parawanlaxmaydu».

<sup>4:10</sup> Mik. 6:14

<sup>4:12</sup> «Həlkim eż tayikidin yolyoruk soraydu, ularning hasisi ularoqa yol kərsitərmix!» — ular «tayiki», «hasisi»ni palqılık, rəmqılık üçün ixlitidu. «Qünki paħixilikning rohi ularni azduridu, ular Hudasingin hımayısi astidin paħixilikka qikip,...» — «Kirix sez»imizdə tiləja elinəqandək, «paħixilik» butpərasılık wa paħixilikning eżini eż iqigə aliud. «Baal» qatarlıklarıqa qokunux paaliyətləri hərəhil paħixilikni eż iqigə alojan. Israil Hudaşa sadık boloħan ayladək əməs, balkı wapasız paħixə ayaldak boloħan.

<sup>4:12</sup> Hox. 5:4

<sup>4:13</sup> ...Deng-egizliklərdə, xundakla sayisi yahxi boloħaqka dub wə terək wə kariyaqaqlar astidimu isrik salidu» — ular Hudasingin hımayısi astidin qikip, nahiyəti bir dərəh astida bir buttin hımayı sorımaqtə. «silərning kızliringlar paħixilik, kelinliringlarmu zinahorluk kılıdu» — «(silərning) kızliringlar... kelinliringlarmu» — Huda «silər» degen sez bilən bəlkim yəna kahınlarıraqa sez kılıdu.

<sup>4:13</sup> Yəx. 1:29; 57:7; Əz. 20:28

<sup>4:14</sup> «Mən kızliringlarni paħixilikliri üçün, yaki kelinliringlarni zinahorlukliri üçün jazalimaymən; qünki atiliri eżlirimu paħixilər bilən sirtka qikidu...» — dikkət kılıxka orziydu, Huda bu kız-kelinlerni ayiblimaydu; Hudanıng alidda, mas'uliyət ularning atiliri (bəlkim kahınlar)ning zimmisididur.

<sup>4:15</sup> «Sən, i Israil, paħixilik kılıxing bilən, Yəħuda gunahka qetilip kalmisun! Nə Gilgalşa kəlmənglar, nə «Bəyt-Awən»gə qıkmanglar, nə «Pərwərdigarning hayatı bilən!» dəp kəsəm kılmanglar» — bu sezler bəlkim Yəħudaşa karitip eytixi mumkin. «Gilgal» wə «Bəyt-Awən» Israil zemindikи «yerim butpəras» tawapgahları idi. Amos pəyożəmbər allikəqan Israil wa Yəħudanı butwapgahlarqa barmaslık, bu yərlərgə qetixlik gunahlarını kılmaslık, jümlidin Pərwərdigarning namini bikar-bihüda ixlətməslək kerək, dəp agaħlandurojanıdi («Am.» 4:4, 5:5, 8:14). Hoxiya uning agaħlirini təkarraydu. U yənə Amos pəyożəmbərə eġixip, Israilların «Bəyt-Əl» (Hudanıng eyi)də etküzgən butpərasılıkini ayibləp, xu yərni «Bəyt-Awən» («yok birnərsə»ning eyi) dəp ataydu.

# «Hoxiya»

ularni kəng bir yaylakta ozuklandursun?.

<sup>17</sup> Əfraim butlaroja qaplaxti;

Uning bilən həqkimning kari bolmisun!.

<sup>18</sup> Ularning xarabi tūgixi bilənla,

Ular əzlini pañixilikkə beojixlaydu;

Ularning esilzadilirli nomussizlikqə əsəbiylərqə məptun boldi.

<sup>19</sup> Bir xamal-roh ularni қanatlari iqığa oriwaldi,

Ular қurbanlıqları tüpəylidin izə-ahənətkə қalidu..

## Əfraimning əhwali qatak, Yəhudaningmu əhwali qatak!

**5**<sup>1</sup> Buni anglanglar, i kañınlar,

Tingxanglar, i Israil jəməti,

Kulak selinglar, i padixahning jəməti;

Qünki bu həküm silərgə bekitilgən;

Qünki silər Mizpañ xəhiriñ bir kiltak,

Tabor teoqıda yeyilqan bir tor boloqansılər.

<sup>2</sup> Asiy adəmlərmü kirojin-qapkunqa qəküp kətti;

Birak, Mən ularning həmmisini jazalıouqı bolımən..

<sup>3</sup> Əfraimni bilimən, Israil məndin yoxurun əməs;

Qünki i Əfraim, sən hazır pañixilik kılding,

Israil buloqanoqandur.

<sup>4</sup> Ularning kilmixliri ularni Hudasining yenioja käytxioja köymaydu;

Qünki pañixilikning rohı ular arisididur,

Ular Pərvərdigarnı heq bilməydu.

<sup>5</sup> Israilning təkəbburluqı ezigə karxi guvahlıq bərməktə;

Israil wə Əfraim eż kəbihlikli bilən yikılıp ketidu;

Yəhudamu ular bilən təng yikılıdu..

<sup>6</sup> Ular köy padilirini wə kala padilirini elip Pərvərdigarnı izdəxkə baridu;

Birak, ular Uni tapalmayıdu; qünki U Əzini tartip ulardin yıraklıxti..

<sup>7</sup> Ular Pərvərdigaroja asılık kıldı,

Qünki ular balilarnı һaramdin tuqduroqan;

Əmdi «yengi ay» ularni nesiwiliri bilən yəp ketidu..

**4:16** «Pərvərdigar қandañu pahlannı bakkandak, ularni kəng bir yaylakta ozuklandursun?» — baxka birhil tarjima: «Əmdi Pərvərdigar hazır ularni pahlannı bakkandak kəng bir yaylakta ozuklanduridul». Bu ikinçi hil tarjimisinin manisi tooqra bolsa uning manisi: «Pərvərdigar Israillni ularni sürgün kildiridu» debynlik bolidu.

**4:17** «Əfraim butlaroja qaplaxti; uning bilən həqkimning kari bolmisun!» — «Əfraim» Israil (ximaliy padixahlıq)ning on kəbilisidin əng qongi, u bəzida Israil (yanı, on kəbile)ning ezigə wakil bolidu.

**4:19** «bir xamal-roh ularni қanatlini iqığa oriwaldi,...» — ibraniy tilidi «xamal» wə «roh» bir söz. Bu jümluning manisi bəlkim ular pañixilik-butparaslık bir pasıq roh (jin) taripin pütünləy azdurulup ketildi.

**5:1** «Siler Mizpañ xəhiriñ bir kiltak, Tabor teoqıda yeyilqan bir tor boloqansılər» — nemixka «Mizpañ» wə «Tabor» deyiliidu; Israil aslıda bu jaylarda Hudanıng kep iltipatlıriqə wə maditigə erixkən. Bu bexarəttin karıojanda, bu ikki jay hazır aksıqə butparaslık yaki birhil adalətsizlik yürgütülgən jaylar bolup қaldı.

**5:2** «Asiy adəmlərmü kirojin-qapkunqa qəküp kətti; ...» — bu ayottiki «kirojin-qapkun» degen söz bəzi alimlarning pikriqə balilarnı қurbanlıq kılıxını ez iqığa alıdu. Bundaq ixlar Қanaandikii əllərning butparaslılıkda kep kerülətti. Baxka hil tarjimilərəmə bar.

**5:3** «i Əfraim, sən ... pañixilik kılding» — Əfraimning Pərvərdigardin waz keqip butlaroja baqlinixi «rohiy pañixilik»kə barawerdür.

**5:4** Hox. 4:12

**5:5** Hox. 7:10

**5:6** «koy, kala padilirini elix» — kep қurbanlıqlarnı kılıxını məksiti қalidu, əlwətta..

**5:7** «yengi ay» — həyt yaki «yengi baxlinix» bolidu. Xu wakıttın baxlap ularning aman-esənlikli wə mustəkillikjə

## «Хөксиә»

<sup>8</sup> Gibeahṭa sunayni,  
Ramaḥda kanayni qelinglar;  
Bəyt-awəndə agah signalini anglingilar;  
Kəynində! Қара, i Binyamin!  
<sup>9</sup> Əfraim əyiblinidiojan künidə wəyrənə bolidu;  
Mana, Israil kəbililiri arisida bekitilgən ixni ayan kıldı!  
<sup>10</sup> Yəħudanıng əmirliri pasıl taxlarnı yətkigüqigə ohxaxtur;  
Mən ular üstigə oqəzipimni sudək təküwetimən.  
<sup>11</sup> Əfraim horlanoqan, jazayimda ezilgən,  
Qünki u ez beximqılık kılıp «paskinilik»ni қoоqlap yürdi..  
<sup>12</sup> Xunga Mən Əfraimoja küya kurti,  
Yəħuda jəmətigə qırıtkıq bolimən.  
<sup>13</sup> Əmdi Əfraim əzininq kesilini,  
Yəħuda eż yarisiñi kərgəndə,  
Əfraim Asuriyəlikni izdəp bardı,  
«Jedəlhor padixah»oja təlipini yollidi;  
Birak u həm silərni sakaytalmayıtti,  
Həm yaranglarnimu dawaliyalmayıtti..  
<sup>14</sup> Qünki Mən Əfraimoja xirdək,  
Yəħuda jəmətigə arslandək bolimən; Mən, yəni Mənki, ularni titma-titma kiliwetip, ketip  
kalımən;  
Ularnı elip ketimən, kutkuzałaydiojan heqkim qikmaydu;  
<sup>15</sup> Mən ketimən, ular gunahını tonup yetip, yüzümni izdimigüq eż jayimoja kaytip turimən;  
Bexioja kün qüxkəndə ular Meni intilip izdəydi.

### Israilning yüzəki jawabi

**6**<sup>1</sup> «Kelinglar, Pərvərdigarning yenioqa kaytaylı;  
Qünki U titma-titma kiliwətti, birak sakaytiyu;  
Uruwatti, birak bizni tengip koyidu.  
<sup>2</sup> U ikki kündin keyin bizni janlanduridu;  
Üqinqi künü U bizni tirilduridu,  
Biz Uning yüzü aldida həyat yaxaymiz!

hatıma berilidü, xu wakit kəlgəndə ularoja bulang-talang kılqıllarning yoli eqilidü, deməkqi. Bu wəkəning təpsilatining kəndak bolidiojanlığını pəkət pərəzla kılalaymız. Təwəndə, 8-15-ayətlərdə aldin'ala ettilojan tajawuzqılık «yengi ayxda baxlinarmikin?

**5:8** «Gibeahṭa sunayni, Ramaḥda kanayni qelinglar; Bəyt-awəndə agah signalini anglingilar; kəynində! Қara, i Binyamin!» – Binyamin on ikki kəbilinə biri, Yəħuda oja bekindi bolojan, «Israil», yəni «ximaliy padixahlik»ning janubiy qəgrasıdır. Bu bekaratta ikki imkaniyet bar: – (1) Yəħuda ezi Israileşa tajawuz kılıdı, andın Israil bilən Yəħuda bir-biri bilən sokxuidu; notižda Israil Asuriyədin yardımən soruydu (13-ayət) (10-ayəttə Yəħudanıng hökümənlərinin jahangirlik, ajızlarnı bozak kılıp ekspliyatiyyə kılıwatqılık kərsitlidü); (2) bekarət Asuriyə imperiyəsinin tajawuz kılıdiqanlığının kərsitidü (miladiyədən ilgiriki 733-yili ular Israilning ximaliy kəblilirini elip kətti: 722-yili pütkül Israillni ixqal kıldı: 702-yili Yəħuda oja tajawuz kıldı).

– Biz ükinqi imkaniyətə mayilmız. Israilning jənubiy qebrisinqo tutaxşan bu xəhərlər kıştakka elinidiojan bolsa (hujum ximalidin kəlgən əħwälde), undakta Israilning kəlojan jayılıri nemideğən kiybilidiojan bolidu! Israil Asuriyədin yardımən soriçəndən keyin (xundakda Asuriyaga pul bargändin keyin!), ular taripidin wayran kılınlıqan.

**5:11** «Əfraim... eż beximqılık kılıp «paskinilik»ni қoоqlap yürdi» – «paskinilik» bəlkim birh butni kərsitidü.

**5:13** «Əfraim Asuriyəlikni izdəp bardı, «jedəlhor padixah»oja təlipini yollidi» – Asuriyəliklər eż padixahığa bərgən unwanni, yəni «Uluq Padixah» degənning imlasını Həxiya kəstən eżgərtip, uni kinayə bilən «Jedəlhor Padixah» (ibraniy tilidə «Yarab padixah») dəp ataydu. Əməliyətta Asuriyə padixahları dəl muxu harakterda bolojan, u baxxa əllər bilən sokuxuxka hərkəndən bahənə-səwəblərni qıkarouqı idi.

# «Hoxiya»

<sup>3</sup> Wə biz Uni bilidiojan bolimiz!  
Biz Pərvərdigarnı tonux həm bilix üçün intilip köçləyimiz!  
Uning bizni kütkuzuxka qıkixi tang səhərning boluxidək mukərrər;  
U yenimizoja yamoqurdək, yər-zeminni suqırıdiojan «keyinkı yamoqur»dək qüxüp kelidi!».

## Hudanıng dad-pəryadi

<sup>4</sup> I Əfraim, seni қandaқ kilsam bolar?  
I Yəhudə, seni қandaқ kilsam bolar?  
Qünki yahxılıqlılar səhərdiki bir parqə buluttak,  
Tezdir yokap ketidiojan xəbnəmdəktur.  
<sup>5</sup> Xunga Mən pəyərəmbarlar arkılık ularnı qepiwətken;  
Aqzımdıki sezlər bilən ularnı əltürüwətənmən;  
Mening həkümüm tang nuridək qıkıdu..  
<sup>6</sup> Qünki Mən kürbanlıqlardın əməs, bəlkı mehîr-muhəbbəttin,  
Keydürmə kürbanlıqlardın kərə, Hudani tonux həm bilixtin hursənlilik tapımən..  
<sup>7</sup> Bırak ular Adəm'atidə əhdigə itaətsizlik kıləjan;  
Ular mana xu yol bilən Manga asiylik kıləjan.  
<sup>8</sup> Gilead bolsa kəbihlik kıləquqılarning xəhiri;  
U kan bilən boyalojan.  
<sup>9</sup> Kərəkqıllar adəmni paylioqandək,  
Kahjınlar topı Xəkəmgə baridiojan yolda katillik kılmakta;  
Bərhək, ular iplaslık kılmakta.  
<sup>10</sup> Israil jəmətində yirginqlik bir ixni kərdüm;  
Əfraimning pañixiliki xu yərdə tepildi,  
Israil buloqandi.  
<sup>11</sup> Yənə sangimu, i Yəhudə, teriojan gunahlıringning həsuli bekitilgəndur!

**7** <sup>1</sup> Mən Əz həlkimning asaritini buzup taxlap, azadlıkqə erixtürəy degəndə,  
Mən Israillni sakaytay degəndə,  
Əmdi Əfraimning kəbihlik, Samariyəning rəzillikimə axkarilinidü;  
Qünki ular aldamqılık kılıdu;

**6:3** «U yenimizoja yamoqurdək, yər-zeminni suqırıdiojan «keyinkı yamoqur»dək qüxüp kelidi!» — «keyinkı yamoqur» bolsa Kanaanda (Palastında) 3-yəki 4-aya yaşıdu, u ətiyazlık ziraatlırların pixinidə həlkilik rolini oynaydu. Bu yamoqurlar bolmisa həsol bolmayıdu. «Biz Uni bilidiojan bolimiz!.. U... «keyinkı yamoqur»dək qüxüp kelidi!» — alimlarning bu üq ayat (1-3) üstidə üq hil pikri bar; (1) bu Israillinən ahirkı zamanda towa kılidiqan duası (qünki Israillar Hoxiyanning dəvrində towa kıləjan əməs); (2) bu Hoxiya pəyərəmberning: «Pərvərdigarning yenioja kaytayı» degən dəviti; (3) bu Israilling xu qəndiki yüzəki bir inkası, halas. Sezlər qırayılk bolsımı Huda uni yüzəki dəp karaydu (4-ayətni kerüng). Xunga biz üçinqi imkaniyyatka kəylim. Qünki bu sezlərdə əz gunahını etirap kılidiqan konkret gəpə komqıl. Əgor duada towa kılidiqan sezlər bar bolovan bolsa intayın yahsi bir dua bolatti; 14-babta həkikiy towa kılidiqan dua teplidü.

**6:5** «Mən pəyərəmbarlar arkılık ularnı qepiwətken...» — Huda pəyərəmbarları arkılık nuroqun kətim Israilioja jazasını elip baridiojan həkümürlərini uktruoqanıdı; demək, u, darhal jazalırını əwətməydi, bəlkı awwal pəyərəmbarları arkılık agahlandurup, towa kılımına jazasını qüxürdü. Jazalar qüxkəndə Israillar «qepiwetilgən, ...əltürüwətligən» idi. Yukirida (3-ayotta) Israill sahiptəpəzlik bilən «Hudanıng bizni kütkuzukça qıkixi ... tang səhərning boluxidək mukərrər» deyəndi, bırala hazır Huda: «Mening həkümilim tang nuridək qıkıdu» dəydi.

**6:6** «Mən kürbanlıqlardın əməs, bəlkı mehîr-muhəbbəttin, keydürmə kürbanlıqlardın kərə, Hudani tonux həm bilixtin hursənlilik tapımən...» — Huda Musa pəyərəmbar arkılık kürbanlıqlarını tələp kıləjan. Bırak keyinkı kep pəyərəmbarlar arkılık, bular Mening ahirkı məksətim əməs, bəlkı: (1) Əz həlkimning manga karətkən qing könglidiki ibadət wə muhəbbətinizi idzdayan (xundak ıxlər pəkət Məsihning nijati wə Mükəddəs Rəh arkılıq əmalıqə axuruludu, əlwətə); (2) kürbanlıklär sunuloqanda, əgər ihləsmənlək wə muhəbbət bolmisa, undakta ularnı kilmiqojininglər tüzük, dəp uktruoqan.

**6:6 Mat. 9:13; 12:7**

**6:7 Hox. 8:1**

# «Hoxiya»

Oqırılar bolsa bəsüp kiriwatidu,  
Karakqılar topı sırtta bulanglıq kiliwatidu.  
<sup>2</sup> Ular kenglidə Mening ularning barlık rəzilliklirini esimdə tutkanlığımı oyylimaydu;  
Hazır ularning kilmixliri əzlirini kıstawatidu;  
Bu ixlar kəz aldimdidur.

## Ordidiki suyikəstlər

<sup>3</sup> Ular padixaḥnı rəzillikliri bilən,  
Əmirlərni yalqan gəpləri bilən hursən kılıdu;  
<sup>4</sup> Ularning həmmisi zinahorlar;  
Ular naway ot saloqan tonurdək;  
Naway hemirni yuqurup, hemir bolouqə uning otini yənə ulqaytmaydu;  
<sup>5</sup> Padixaḥımız təbriklangən künidə, əmirlər xarabning kəypi bilən əzlirini zəipləxtürdi;  
Padixaḥı bolsa mazak kılıqular bilən kol elixixkə intildi!  
<sup>6</sup> Qürki ular kenglini tonurdək kizitip suyikəst püküp koyohanidi;  
Keqiqə ularning oqəzipi qooqlınıp turidu;  
Səhərdila u yanqan ottək yalkunlap ketidu..  
<sup>7</sup> Ularning həmmisi tonurdək kiziktur, ular eż sorakqilirini yəp ketidu;  
Ularning barlık padixaḥliri yikıldı —  
Ulardin heqkim meni nida kılıp qakırmaydu!

## Hudanıng tərbiyisini қobul kılmayıq ojan bir həlk

<sup>8</sup> Əfraim yat kowmlar bilən arilixip kətti;  
U «ərülmigən bir koturmaq»dəktur..  
<sup>9</sup> Yat adəmlər uning küqini yəp kətti, birak u heq səzməydu;  
Bərlək, bexining u yər-bu yeridə ak qaqlar kərünüdu, birak u heq bilməydu;

**7:4** «Ularning həmmisi zinahorlar; ular naway ot saloqan tonurdək...» — «ular» bəlkim kahinlər (ular yukiridiki ayətlərinə asaslı obyekti). Əslidə kahinlər «mükəddəs kanun»nı bilgini üçün, padixaḥning ordisida muhim rol boluxı kerək idi. Əksinə ular padixaḥnı oltürüñxi kəstləydü. «Ular naway ot saloqan tonurdək; naway hemirni yuqurup, hemir bolouqə uning otini yənə ulqaytmaydu» — naway hemirni boldurux üçün sal issik, etsun dap tonurnıng yenioja koyidu, birak xu wakıtlarda tonurnıng otini ulqaytmaydu.

**7:5** «Padixaḥı bolsa mazak kılıqular bilən kol elixixkə intildi!» — «mazak kılıqular» yənə kahinlər (wə sahta pəyoqəmbərlər?) boluxı mumkin. Əslidə padixaḥnı kooqdixi kerək bolovan əmirlər məst boloxanda, padixaḥı özini kəst kilməkçi bolovan «mazak kılıqular» bilən «kol tutuxup», heq bilməyə hətarlik əhwaləqə qüxicü.

**7:6** «Keqiqə ularning oqəzipi qooqlınıp turidu» — baxka birhil tərjimisi «ularning «nawiyi» bolsa keqiqə uhlaydu». .... Ular kenglini tonurdək kizitip suyikəst püküp koyohanidi; ... sahərdila u yanqan ottək yalkunlap ketidu» — 4-6-ayətlərdəki ix bəlkim: (1) padixaḥı ordisida molum bir təbriklox paalıytını orunlaxtur. (2) əmirlər məst bolup kətti. (3) padixaḥnı kəstləğin kahinlər keqiqə pulsat kütüp yürüdi. (4) atığəndə ularning padixaḥka bolovan nəpriti tonurduki yalkunlioqan ottək partılıdı wa ular padixaḥnı oltırıwətti.

**7:7** «Ulardin heqkim meni nida kılıp qakırmaydu!» — «ulardın» — bəlkim padixaḥlardın. —Məzkur bəxarətlərinə İsrailning əng ahirki padixaḥlılarından kəsiyisini kərsitidioqluqqa birnəma demək tas. İsrail padixaḥlığının ahirki yilliridə altə padixaḥ təhtə olturoqan. Altısından tət padixaḥ kəstlinip oltırılgan. Bu wəkəller Təwrat, «2pad.» 15-17-bablarında bayan kılınoqan. Halkılıq nuktalar xuki: (1) kahinlər intayın rəzil; zinahor, katıllar idi. (2) az degəndimə bir padixaḥ ular təripidin kəstlinip oltırılgan; (3) əmirlər intayın bishud adəmlər, padixaḥning bəhərələkini heq oyylimayttı; (4) padixaḥlarning heqkəysisi Hudaqə tayanımdı (xunglaxkə «yikıldı»). (5) kahinlər kep «sotqılar»ınımu kəstləp oltırıldı (7-ayət).

**7:8** «Əfraim yat kowmlar bilən arilixip kətti» — «Əfraim»ning məzkur kitabta İsrailning ornida yaki İsrailəqə wəkil kılıp kep ixtiliflixinən səwəbi, bəlkim bu wakıttı İsrailning ximaliy kəbililəri Asuriya təripidin allıqاقan elip ketilgən; Əfraim kəbilisi yalquz kalojanırdı. U «ərülmigən bir koturmaqdağdır» — demək, bir təripi keyük, bir təripi pixmiqan. İsrail bəlkim baxka kowmlar bilər kep arilixip, bir təripi butpərəslərgə oxħax bolup kalojan, «kəyüp kətkən»; birak ular Huda tərətpə heq pixmiqan, ularning Huda bilən bolajan munasibiyyət yok deyərlək.

**7:8 Zəb. 106:35**

**7:9** «Yat adəmlər uning küqini yəp kətti» — «uning küqi» bəlkim İsrailning iradisi, iman-etikadını kərsitidu. Ular butpərəs həlk bilən kep arilixip etikadi ajızlaxkan. Baxka alımlarning pikriq, «küq» ularning əmgikining mewisini kərsitidu.

## «Hoxiya»

<sup>10</sup> Xuning bilən Israilning təkəbburluqı əzığə karxi guwah beridu;  
Ular Pərvərdigar Hudasining yenioğa kaytmayıdu;  
Yaki xundak ıxlər bəxioğa qüxkən bolsimu, yənilə Uni izdiməydu..  
<sup>11</sup> Əfraim həq əkli yok nadan bir pahtəktək;  
Misiroğa karap sayraydu, Asuriyəni izdəp baridu;  
<sup>12</sup> Ular baroqanda, ularning üstigə torumni taxlaymən;  
Huddi asmandiki uqar-kanatları toroğa qüxürgəndək ularını qüxürimən;  
Bu həwər ularning jamaitiga yetixi bilənla, ularını jazalaymən.  
<sup>13</sup> Ularqa way! Qünki ular Məndin yıraklıxip tenip kətti!  
Ular ḥalak bolsun! Qünki ular Manga wapasızlıq kıldı!  
Mən ularını kutkuzup hərlükə qıkıray degənda,  
Ular Mən tooprulkə yalojan gəp kılıdu!  
<sup>14</sup> Ular ornida yetip nalə kılqanda,  
Manga kənglidə həq nida kilmidi;  
Ularning jamaətka yiojılıxi pəkət ax wə yengi xarab üçündür, halas;  
Ular Məndin qətləp kətti..  
<sup>15</sup> Bərhək, Mən əslı ularnı tərbiyiligənmən,  
Ularning biləklirini qenikturup küqəytküzgənidim;  
Birək, ular Manga karxi yamanlıq kəstləwatıdu.  
<sup>16</sup> Ular buruldu — biraq buruluxi Həmmidin Aliy Boloquqışa kaytix üçün əməs;  
Ular aldamqi bir okyaqə oxhax.  
Ularning əmirləri ezlirinə qoşulmuşa til-aḥanətləri wəjidin kiliqlinidu;  
Bu ix Misir zeminə ularını məshirigə kılduridu..

## «Ular xamal teriydu, kara կuyunni oridu!»

**8** <sup>1</sup> Kanayni aqzingoşa salojın!  
**8** Parwərdigarning eyi üstidə bir körultaz aylinip yürüdü!  
Qünki ular Mening əhdəmni buzojan,  
Təwrat-kanunumqo itaətsizlik kılqan..  
<sup>2</sup> Ular Manga: «İ Hudayim, biz Israil həlkə Seni tonuymız!» dəp warkiraydu.  
<sup>3</sup> Israil yahxilik-mehribanlıqni taxliwətkən;  
Xunga düxmən uni koojlaydu..

**7:10** Hox. 5:5

- 7:11** «Əfraim... Misiroğa karap sayraydu, Asuriyəni izdəp baridu» — Israil tolumu tuturuksız bolup, Hudanıñ sezigə həq ixənməy, birdəm Misirdin, birdəm Asuriyədin yardımən soraydu. Əməliyəttə ikkila tərəp Israiloja satğunluq kılıdu.
- 7:12** «Bu həwər ularning jamaitiga yetixi bilənla, ularını jazalaymən» — ayətning ahirki bu kismının baxka ikki tərjemisi: «ularning jamaiti angılıqandak, ularını jazalaymən» yaki «ular toplonutıdu» dəp angılıqinimdə, ularını jazalaymən». Yəna baxka tarjimilərim uqrxi mümkün. İbraniyə tilini qüxinə tas.
- 7:14** «Ularning jamaətka yiojılıxi pəkət ax wə yengi xarab üçündür, halas» — demək, ularning heytləri Huda üçün əməs, pəkət ez tamaxiliyi üçün etkizüldü.
- Baxka birhil tarjimisi: «Ular ax wə yengi xarab tiləp (butlularını ixəndürük üçün) eż etlirini tilidu».
- 7:16** «Ular buruldu — biraq buruluxi Həmmidin Aliy Boloquqışa kaytix üçün əməs; ular aldamqi bir okyaqə oxhax» — «aldamqi okyə» tüp-tüz atmaydu, oklär hərdaim burulup ketidü, əlwətta. Ayətning birinqi kismının baxka hil tarjimiləri bar.
- 7:16** Zəb. 78:57
- 8:1** «Pərvərdigarning eyi üstidə bir körultaz aylinip yürüdül» — körultaz pəkət əlüklərgə yaki «ələy dəp қalojan» janıwarlarqa kızıldı, əlwətta (baxka hil tarjimiləridə «bürküt» deyildi).
- 8:1** Kən. 28:49; Hox. 6:7
- 8:3** «Israil yahxilik-mehribanlıqni taxliwətkən» — bu ikki bislik sez; ular əzləri yahxilik kılıxtın kol üzgən wə xuning bilən təng, Hudanıñ yahxilikidin məhrum bolovan.

## «Хөхиә»

<sup>4</sup> Улар өzliri padixaһlarni tikligən, bıraq Mən arkılık əməs;  
Улар bəzilərni əmir kılɔjan, bıraq uningdin həwirim yok;  
Улар eз jenioja zamin bolux üçün,  
Əzlirigə butlarnı kümüx-altunliridin yasiojan..

<sup>5</sup> I Samariya, sening moziying seni taxliwətti!

Mening ojəzipim ularoja қozojaldi;  
Ular қaqaqanoqıqə pakliktin yırak turidi?

<sup>6</sup> Xu nərsə Israildin qikqanoju –

Uni bir hünerwən yasiojan, halas; u Huda əməs;  
Samariyəning moziyi dərwəkə parə-parə qekiyetilidu!  
<sup>7</sup> Qünki ular xamal teridi, xunga kara կүүннү oridu!  
Ularning xadisida heq baxaklar yok, u heq ax bərməydu;  
Hətta ax bərgən bolsimu, yat adəmlər uni yutuwalojan bolatti.

<sup>8</sup> Israil yutuwelindi;

Ular yat əllər arısida yarimas bir қaqa bolup kəldi;  
<sup>9</sup> Qünki ular yaloquz yürgən yawayi exəktək Asuriyəni izdəp qikti;  
Əfraim «axna»larnı yallıwaldı.

<sup>10</sup> Gərqə ular əllər arısından «yallıwalojan» bolsimu,

Əmdi Mən ularnı yicqip bir tərəp kılımən;  
Ular tezla «əmirlərning xahi»ning besimi astida tolqinip ketidu..

<sup>11</sup> Əfraim «gunah kürbanlıq»liri üçün kurbangahıları kəpəytkini bilən,  
Bular gunah қozojaydiojan kurbangahılar bolup kəldi.

<sup>12</sup> Mən uning üçün Təwrat-kanunumda kəp tərəplimə nərsilərni yazojan bolsammu,  
Ular yat bir nərsə dəp hesablanmağta.

<sup>13</sup> Ular kürbanlıqları o amrak! Ular Manga kürbanlıqlarnı kılıp, gəxidin yəydi,  
Bıraq Pərvərdigar bulardın heq hursənlik almayıdu;

U ularning қəbihlikini hazır esığə kəltürüp,  
Gunahlarını eз bexiょja qüxüridü;

Ular Misiroja կayıtidu!.

<sup>14</sup> Qünki Israil eз Yasoquqisini untup, «ibadəthana»larnı küridü;

Yəhūda bolsa istihkamlaxturulojan xəhərlərni kəpəytkən;

Bıraq Mən ularning xəhərləri üstigə ot əwətimən,

Ot bularning kəl'ə-ordilirini yəp ketidu.

**8:4** «Ular ezliri padixaһlarni tikligən, bıraq mən arkılık əməs» — «uningdin həwirim yok» — demək, bu ix Manga yat boldı, Mən uni etirap kılımidim.

**8:5** «I Samariya, sening moziying seni taxliwətti!» — bu kinayilik gəp. Israildiki mozay xəklidiki but ularnı kutkuzmiojan. «Baal» wə ularning əng qong tawapgahi «Bəyt-Əl»diki butmu «mozay xəklidə» idi (başkə hil tarjilirimi bar).

**8:7** «Ular xamal teridi, xunga kara կүүннү oridu! Ularning xadisida heq baxaklar yok, u heq ax bərməydu; hətta ax bərgən bolsimu, yat adəmlər uni yutuwalojan bolatti» — Israillar hərdaim «Baal»din yahxi հոսul tilətti. Ularning oylixinqə «Baal»ning «alahidiliği» «mol հոսul berix»mix.

**8:10** «Ular tezla «əmirlərning xahi»ning besimi astida tolqinip ketidu» — «əmirlərning xahi» Asuriyə padixaһının mahsus bir unvanı.

**8:11** «Əfraim «gunah kürbanlıq»liri üçün kurbangahıları kəpəytkini bilən, bular gunah қozojaydiojan kurbangahılar bolup kəldi» — «gunah kürbanlıqlı»lar toorfuluk «Law.» 4-5-bablarnı körüng.

—Məzkur kurbangahıları «Pərvərdigar»a atap» yasalojanidi. Əslidə Hudanıñ kərsətmiliri boyiqə Yerusalemindiki ibadətjanining kurbangahıdin baxşa, Israilların yəsəyəndək kurbangahıni yasimaslılıkerək. Dərwəkə, ular yasalojandın keyin, tezla buttpars tawapgahılar oylanıp kələjanidi.

**8:13** «Ular kürbanlıqları o amrak! Ular Manga kürbanlıqlarnı kılıp, gəxidin yəydi,...» — bu ayətning hərhil tarjimiləri bolojini bilən, omumiyyət mənisi tarjimimizningkidək. «Gunahlarını eз bexiょja qüxüridü; ular Misiroja կayıtidu» — Misir Israillar tunji ketimlik əsirlikka yaki kullukka qüvkən jay.

# «Hoxiya»

## Құруқ huxallıq wə həytłar

**9<sup>1</sup>** I Israel, yat əl-yurtlardək huxal bolup xadlinip kətmənglər;

Qünki sən Hudayingdin qətnəp pahixilikkə berilding;

Hərbir hamanda sən pahixə həkkigə amrak bolup kətting..

**2** Haman wə xarab kəlqiki ularni bəkəlmaydu;

Yengi xarab uni yərgə karitip koyidu.

**3** Ular Pərwərdigarning zeminida turiwərməydu;

Əfraim bəlkı Misiroja kaytidu,

Ular Asuriyadə haram tamaknı yəydi.

**4** Ular Pərwərdigar oja həq «xarab hədiyə» lərni kuymaydu,

Ularning kurbanlıkları uningə həq hursənlik bolmaydu; ularning neni matəm tutkuqılarning nenidək bolidu;

Uni yegən hərkim «napak» bolidu;

Bu nan hərgiz Pərwərdigarning eyigə kirməydi..

**5** Əmdi «jamaatlarning ibadət sorunlari» künidə,

«Pərwərdigarning həyti» bolovan künidə kəndə kəndə kılarsıllər?

**6** Qünki mana, ular hətta əhaləttin қaqqan bolsimu, Misir ularni yioqiwelip,

Andin Memfis xəhiri ularni kəmüp koyidu.

Ularning ədirlilik kümüx buyumlınızı bolsa, qakkaqlar igiliwalidu;

Ularning qedirlirini yantaq-tikənlər basidu..

**7** Əmdi həsablix künli kəldi,

Yamanlıq kayturidiojan künli kəldi;

Israel buni bilip yətsun!

Sening əbəbihlikning kepluki tūpəylidin,

Zor nəpriting bolovan tūpəylidin,

Pəyojəmbər «əhmək», rohka təwə bolovanı «sarang» dəp hesablinidu..

**8** Pəyojəmbər bolsa Əfraim üstigə Hudayim bilən billə turqan kəzəqtidur;

**9:1** «I Israel, yat əl-yurtlardək huxal bolup xadlinip kətmənglər; qünki sən Hudayingdin qətnəp pahixilikkə berilding; hərbir hamanda sən pahixə həkkigə amrak bolup kətting» — (bu babtiki həvar tooruluk) Israel butpərslik yolioja kırğan bolsimu, ular tehi «həmmə din ohxax» dəp, butpərslik paaliyatlırını «Pərwərdigarning namida» etküzüwattati, xundakla xu paaliyatlırını kepləp etküzip yürməktə idi. Xuning bilən təng ular yənilə Musa pəyojəmbərgə buyrulojan kona həytərlərinimə saklap kələjənidi, ularoja nahayıti kengül belətti; muxundak həytərlərinin bolovanı huxal boluxup, həytərlərin tərəpliridə heli «indar» bolun ketixti. Həxiya pəyojəmbər muxu bətbiki həvarıni kuz bayrimida, yəni «kəpilər həyti» («kəpə tixik həyti»)da ularoja yotküzgən bolsa kerak.

— «Haman» yılning ajirining natijsisini yioqidiojan jay bolup, huxallıq bolidiojan bir sorun, əlwəttə. Birak pahixə ayallar (hakning puli bilən) pat-pat xu sorunları oqıktı. Israillər hamanlırlıda bəlkim ikki jəhətə pahixilik kılattı; (1) muxu ayallar bilən; (2) rohij jəhətə «Baal» oja qoquñup uningoja rəhmət eytix paaliyatlırıldı.

**9:4** ... Ularning neni matəm tutkuqılarning nenidək bolidu; uni yegən hərkim «napak» bolidu; bu nan hərgiz Pərwərdigarning eyigə kirməydi — Musa pəyojəmbərgə qüxtürulgə kanun boyiqə adəm bolsun, nərsə bolsun jəsətə təqən bolsila, «napak» dəp hesablinatti. «Napak» axni yegən adəmning ezimi «napak» bolatti. Xunga «matəm tutkən» adəmlərinning həmmisi (bir məzgiligə) «napak» dəp hesablinatti. Əmdi Hudanıng jazası bilən Israel yat əl arısida hərdaim «həram-napaklı» bilən uqraxkaqqa, hərdaim «napak» bolidu, xunga ularning «Hudanıng eyigə» ezliri kiriixi, xundakla hərkəndək «ax hədiyə»ni elip kiriixi kət'iy man'i kiliñino.

**9:5** «Əmdi «jamaatlarning ibadət sorunlari» künidə, «Pərwərdigarning həyti» bolovan künidə kəndə kəndə kılarsıllər?» — bu butpərsə həlkinq «napak» bolidiojanlığı, «Pərwərdigarning həytlərini təbrikiyalmaslıkı», «ibadət sorunlarioja katnixalmaslıkı» katarlıklar ularoja eojir kəlgənlikli bəlkim okurmanlarda oqlita tuyuldu. Birak əslidə durus bolovan bu paaliyetlər hurapiy ixləroja aylınip kələjəndin keyin, ular «bulularni hərdaim kilmisək «yaman bolidu»» dəp oylap, korkup yürgən bolsa kerək. Tirk Hudadin korkmay, hurapiylik yolioja hilətik kılıxtn korkux, hərbir həlkə nahayiti nomus kəltüridiqan bir ixtur.

**9:6** «Andin Memfis xəhiri ularni kəmüp koyidu» — Memfis xəhiri yoojan, həywatlıq yər bolovanlılığı üçün dangki qıkkən. «Ularning ədirlilik kümüx buyumlınızı bolsa, qakkaqlar igiliwalidu; ularning qedirlirini yantaq-tikənlər basidu» — bu ayətə «ədirlilik kümüx buyumlu» wə «qedirliri» bolsa kümüx bilən həlləngən butlar, xundakla xu butlar oja «makan bolovan» qedirlər kezdi tutuluxi mumkin.

**9:7** «Əmdi həsablix künli kəldi» — «hesablix künli» ibraniy tilida «yoklux künli».

## «Хоҳија»

Бирәк унингоја барлик ўйлirida қылtaқлар қoулоqan,  
Hudasining eyidimu nəprət uni kütməktə.

<sup>9</sup> Gibeahning künlidikidikdək ular өzilirini qongkur buloqiojan,  
U ularning қəbihlikini esigə kəltüridi,  
Ularning gunahlirini jazalaydu..

<sup>10</sup> — Qel-bayawanda üzüm uqrapt қaloqandək, Mən sən Israilni tapkan;  
Ənjür dərihidi də tunji pixqan mewini kərgəndək, ata-bowliringlarni yahxi kərgənmən;  
Andin ular «Baal-Peor»ni izdəp bardi,

Əzlirini axu nomusluk nərsigə beqixlidi,  
Ular ezlirining «səygüqisi»ga ohxax yirginqlik boldi..

<sup>11</sup> Əfraimning bolsa, xan-xəripi kuxtək uqup ketidu

— Huddi tuqulux bolup bakmioqandək,

Həmilə bolup bakmioqandək,

Boyida apiridə bolux bolup bakmioqandək!..

<sup>12</sup> Hətta ular pərzəntlirini qong kiloqan bolsimu,

Mən lekin ularni birini қaldurmay juda kılımən;

Bərhək, ulardin ayrılip kətkinimdin keyin, ularning həlioqa way!

<sup>13</sup> Mən kərginimdə, Əfraimning əhwali qimənzarda tikləngən bir «Tur xəhiri»dək idi;  
Birək Əfraim balilirini kətl kılloqioja qıkırıp beridu..

<sup>14</sup> Ularqa bərgin, i Pərvərdigar — zadi nemə bərgining tüzük? — Ularqa bala qüxüp ketidiojan balyatku, kuruk əmqəklərni bərgin!..

<sup>15</sup> Ularning barlik rəzillikini Gilgaldin tapkili bolidu;

Qünki Mən xu yərdə ulardin nəprətləndim;

Ularning kilmixlirining rəzilliki tüpəylidin,

Ularnı əyündin həydiwetimən;

Mən ularni yənə seyməymən;

Ularning əmirlirining həmmisi tərsalik kılıdu..

<sup>16</sup> Əfraim əmdi uruwetildi;

Ularning yiltizi қaojirap kətti, ular həq mewə bərməydu;

Hətta ular mewə bərsimu, balyatkusining səyümlük mewilirini eltürüwetimən..

**9:8** «Pəyojəmbər bolsa Əfraim üstigə Hudayim bilən billə turqan kezətqidur; ... Hudasining eyidimu nəprət uni kütməktə» — həkikiy pəyojəmbərning düxmənləri (kahinlər wə sahta pəyojənbərlər bolsa kerək) hətta Hudanıg ibadəthanisidimə uni kəstiləmkəp boluwatatti.

**9:9** «Gibeahning künlidikidikdək ular əzlirini qongkur buloqiojan,...» — Gibeah xəhiridə bəqqiwazlıq həm katillik yüz bərgən, Israilni hayatiyi xərməndiqiliğdə kəldürəjan (Əhək. 17-19-bablar).

**9:10** «Andin ular «Baal-Peor»ni izdəp bardi» — «Baal-Peor» degən but wə bu butka munasiwtəlik nomussiszlik «Qel». 25-babta hatıriləngən. Demisək, bu ixlər Israil qel-bayawanda yürgən wakıtta yüz bərgən. «Əzlirini axu nomusluk nərsigə beqixlidi, ular ezlirining «səygüqisi»ga ohxax yirginqlik boldi» — demək, ular əzliri qokoñojan yirginqlik butka ohxax boldi.

-Baxxa birhil tarjimisi «...ez seyginiga ohxax yirginqlik boldi».

**9:10** *Qel. 25:3; Zəb. 106:28*

**9:11** «Əfraimning bolsa, xan-xəripi kuxtək uqup ketidu» — «Əfraimning xan-xəripi» ularning pəhri bolovan əwləd-pərzəntini kərsitidü. Huda ularni aghałanduriduki, əwləd-pərzəntlər məwjuṭ bolup bakmioqandək bolisilər (12-ayətnimə kerüng).

**9:13** «Mən kərginimdə, Əfraimning əhwali qimənzarda tikləngən bir «Tur xəhiri»dək idi» — «Tur» Liwanoja jaylaxkan küqlük wə mustəhkəm port-delət idi. Baxxa tət hil tarjimisi bar. İbraniy tilini qıixinix tas.

**9:14** «Ularqa bala qüxüp ketidiojan balyatku, kuruk əmqəklərni bərgin!» — pəyojəmbərning bu duası bəlkim ularni balilarning kətl kılınxı azabını kermisun, degənni bildüridi.

**9:14** *Luğa 23:29*

**9:15** «Ularning barlik rəzillikini Gilgaldin tapkili bolidu» — «Gilgal» ularning ikkinqi qong butpərəs tawapgahı idi.

**9:15** *Yəx. 1:23; Hox. 4:15; 12:12*

**9:16** «Ularning Əfraimning yiltizi қaojirap kətti, hətta ular mewə bərsimu» — muxu yərdə balilarını kərsitidü. Ayətning ikkinqi kışmını kerüng.

# «Hoxiya»

<sup>17</sup> Mening Hudayim ularni qətkə қакtı,  
Qünki ular uningoja қulak salmidi;  
Ular əllər arısında sərsan bolidu.

## Pərwərdigarnı izdəx waktı kəldil!

**10<sup>1</sup>** Israil barəşən bir üzüm telidur;

U ezi üçün mewə qıçıridu;  
Mewisi kəpəyənseri u kurbangahlarnimu kəpəytkən;  
Zeminining esillikidin ular «esil» but tüwrüklirini yasidi.<sup>2</sup>

<sup>2</sup> Ularning kəngli ala;  
Ularning gunahkarlıkı hazır axkarlinidu;  
U ularning kurbangahlirini qekip oğulitidu,  
Ularning but tüwrüklirini buzuwetidu.

<sup>3</sup> Qünki ular pat arida: «Bizdə padixah yok, qünki Pərwərdigardin korkmıldı;  
Padixahımız bar bolsimu, u bizgə nemə kılıp beridu?» — dəydiojan bolidu.<sup>3</sup>

<sup>4</sup> Ular gəplərni kılıweridu, əhdini tüzüp koyup yaloqandın kəsəm iqidu;  
Xunga ular arisidiki dəwalixixlar etizdiki qənəklərgə xumbuya ünüp kətkəndək bolidu..<sup>4</sup>

<sup>5</sup> Samariyədə turuwatkanlar «Bəyt-Awən»ning moziyi üçün əqməm-əndixigə qüxicidu;  
«Bəyt-Awən»dikilər dərvəkə uning üstiga matəm tutidu,  
Uning «butpərəs kahin» lirimu uning üçün xundak kılıdu;  
Ular «Bəyt-Awən»ning «xan-xəripi» üçün azablinidu,  
Qünki u sürgün kılındı!<sup>5</sup>

<sup>6</sup> Bərəkət, xu nərsə «Jedəlhor padixah» üçün hədiyə kılınip, Asuriyəgə kətürülüp ketilidu;  
Əfraim iza-ahənatka kəlidü,  
Israil ezi «əkli»dən hijil bolidu.<sup>6</sup>

<sup>7</sup> Samariyəning bolsa, padixahı dengiz dolğunları üstidiki həxəktək yokılıp kətti;

<sup>8</sup> «Awən»diki «yükiri jaylar», yəni «Israilning gunahı» bitqit kılınidu;  
Kurbangahlirini tikən-jioqanlar basidu;

Ular taqlarqa: «Üstimirizi yepinglər!», dənglüklərgə: «Üstimirizgə ərülüp qüxünglər!» —  
daydu.<sup>7,8</sup>

**10:1** «Mewisi kəpəyənseri u Israil kurbangahlarnimu kəpəytkən; zeminining esillikidin ular «esil» but tüwrüklirini yasidi» — demisəkmu, bu kurbangahlar wə tüwrüklər butlarqa atalojanidi. Baxka birhil tərjimisi: «U (Huda) Israilning mewisini kəpəyti bilən, Israil kurbangahlıridiki but tüwrüklər kəpəydi; U (Huda) Əz zeminiqə yahxilikni kəpəyti bilən, u (Israil) butlarqa atalojan tüwrüklərni tehimu yahxi kıldı».

**10:1 Hox. 8:11**

**10:3** «... ular pat arida: «Bizdə padixah yok, qünki Pərwərdigardin korkmıldı; padixahımız bar bolsimu, u bizgə nemə kılıp beridu?» — daydiyan bolidu» — bu bəxarət Israilning sürgün kılınoğandan keyin nemə dəydiojanlığını kərsitidu.

**10:3 Hox. 3:4**

**10:4** «Xunga ular arisidiki dəwalixixlar etizdiki qənəklərgə xumbuya ünüp kətkəndək bolidu» — baxka birhil tərjimisi: «Xunga ularning bəxioja qüxkən jazalar etizdiki qənəklərgə xumbuya ünüp kətkəndək bolidu».

**10:5** «Samariyədə turuwatkanlar «Bəyt-Awən»ning moziyi üçün əqməm-əndixigə qüxicidu,... ular «Bəyt-Awən»ning «xan-xəripi» üçün azablinidu» — «Bəyt-Awən»ning «xan-xəripi» kəlidiki but bolsa, kinayilik gəp, əlwəttə. Okurmanın lərning esidə boliduki, «Bəyt-Awən» deqən sezninq ezi kinayilik gəptür (mənisi: «Yok birnəsə») — ey!

«Samariyədə turuwatkanlar «Bəyt-Awən»ning moziyi üçün əqməm-əndixigə qüxicidu,...» — baxka birhil tərjimisi «Ular «Samariyədə turoquqi» wə «Bəyt-Awən»ning moziyi üçün əqməm-əndixigə qüxicidu...». Muxu tərjimisi tooraq bolsa, «Samariyədə turoquqi» kinayilik gəp bolup, Samariyadikilər qoqunojan butnı kərsitidu.

**10:6** «xu nərsə «Jedəlhor padixah» üçün hədiyə kılınip» — «Jedəlhor padixah» Asuriyə padixahını deməkqi. Yukirikı 5:13-ayəttiki iżahatni kerüng.

**10:8** ««Awən»diki «yükiri jaylar», yəni «Israilning gunahı» bitqit kılınidu» — «Awən» («yoq nərsə») yəni «Bəyt-Awən». «Yukiri jaylar» — butperəslik kildiyojan məhsus jaylar. «Israilning gunahı» — ular qoqunojan butnı kərsətsə kerək.

**10:8 Yəx. 2:19; Luq. 23:30; Wəh. 6:16; 9:6**

## «Хөхиә»

<sup>9</sup> — I Israil, Gibeahning күnliridin baxlap сөн gunah kılıp kəlding;

Ixlar xu peti turiwərdi;

Rəzillikning baliliri üstigə kılınojan jəng ularni Gibeahتا besiwətmidimu? ..

<sup>10</sup> Mən haliojinimda ularni jazalaymən;

Ular ikki gunahı tüpəylidin əsirgə qüxtükə toqra kəlgəndə,

Yat қowmlar ularoja hujum kılıxka yiojilidu.

<sup>11</sup> Əfraim bolsa kəndürülən bir inəktur,

U haman tepixkə amrak;

Mən uning qiraylıq gədinini upraxtin ayap kəldim;

Bırak hazır uningoja boyunturuk selip həydəymən;

Yəhuda yər həydisun!

Yakup ezi üzün yərni tirmilixi kerək..

<sup>12</sup> Əzünglaroja həkkaniyilik bilən teringlar,

Mehir-muhəbbət iqidə həsul alisilar;

Boz yeringlarni qanap eqinglar;

Qünki Pərvərdigarni izdəx wakti kəldi,

— Ta U üstünglaroja həkkaniyilikni yaqduroquşqə! ..

<sup>13</sup> Bırak silər rəzillikni aqdurdunglar,

Qəbihlik hosulini ordunglar,

Yaloqanqılıkning mewisini yedinglar;

Qünki sən eż yolungoja, yəni baturliringning keplükiga ixinip tayanding;

<sup>14</sup> Əwmrliring arisida quşan-sürən kətürülidu;

Xalman jəng künidə Bəyt-Arbəlni bərbət kılıqandək,

Barlıq korojanliring bərbət kılınidu;

(xu kuni Bəyt-Arbəldiki ana-balilar təngla parə-parə kiliwetilmigənmu?) — ..

<sup>15</sup> Əmdi uçıqa qıçkan rəzilliking tüpəylidin,

Ohxax bir kün sening bexingoja qüxtürülidu, i Bəyt-Əll!

Tang səhərdila Israilning padixahı pütünləy üzüp taxlinidu.

**10:9** «— I Israil, Gibeahning kүnliridin baxlap сөн gunah kılıp kəlding; ... rəzillikning baliliri üstigə kılınojan jəng ularni Gibeahta besiwətmidimu? » — Gibeah xəhirdə bolovan razıl wəkə (baqqiwazlıq həm katılılık) «Hak.» 17-19-bablardara hatiriləngən. Bu ayatkə karioqanda bu gunah xu künnlərin tartip Israildin ayrılmışın. Xu wəkə bolovanın keyin, Gibeahdikələr towa kılı müdidi, xuning bilən Israillinq baxkə əkbiliyili ularoja karxi jəng kılıp ularni bitiq kılıqan. Bexarətkə karioqanda, bundak bir jəng yanə elip berilixi kerək; lekin bu ketim pütükül Israiloja karxi xundak bir jəng bolidu.

**10:9** *Hox. 9:9*

**10:10** «Ular ikki gunahı tüpəylidin əsirgə qüxtükə toqra kəlgəndə» — «ikki gunahı» nemə ikənlikli tooruluk alımlarıñıň hərhil parəzli bar. Israillinq ikki jay (Bəyt-Əll wə Dan)da qong butni yasiqanlığını kərsitixi mumkin («IPad.» 12-bab). Bu aystryñning baxkə hil tarjimiləri bar.

**10:11** «Əfraim bolsa kəndürülən bir inəktur, u haman tepixkə amrak; Mən uning qiraylıq gədinini upraxtin ayap kəldim; bıraq hazır uningoja boyunturuk selip həydəymən; Yəhuda yər həydisun! Yakup ezi üzün yərni tirmilixi kerək» — dehəkən ezining amrak inikini (Huda dehəkən, Israil inək) tehi eçir əmgəkkə salmışın, pəkət haman tepixkə saloqan (haman tepix yenik ix həm tepilən danlardan yesesleydiqanlıq üzün inək uningoja amrak, əlwətə). Birak, inək jayıl bolup kətəqəkə (4:16ni köründü) hazır kətik əmgək künnləri kəldi: 12-ayət boyiąq, Yəhuda wə Israil Huda üzün «yar həydimisə» (towa kılıx jəryanidiki jalaplı yoloja kirmış), ular bəlkı Asuriya yaki Babil üzün kətik əmgək kılıdığan bolidu.

**10:12** *Yər. 4:3*

**10:14** «Xalman jəng künidə bəyt-arbəlni bərbət kılıqandək...» — «Xalman» bəlkim Asuriya padixahı «Xalmanəzər III» yaki «Xalmanəzər V»ni, «Bəyt-Arbəl» bəlkim Galiliyədiki «Arbel»ni kərsitixi mumkin. Tarihiy təpsilatlar hazır bizgə naməlum, bıraq Israiloja bolovan agah nahayıti eniuktur.

**10:15** «Ohxax bir kün sening bexingoja qüxtürülidu, i Bəyt-Əll! » — demək, ularning «Bəyt-Əll»də kılıqan rəzillikləri ez bexingoja «Bəyt-Arbəl»dikədik bir künni qüxtürdü. «Tang sahərdila Israillinq padixahı pütünləy üzüp taxlinidu» — «tang sahərdila» — demək, «jəng becidilə» (jəng adəttə sahərdə baxlinatti); yaki bolmisa «bək tezla» deyən mənidi.

# «Hoxiya»

**Israil, səyümlük balam! Seni қandaқму taxlap қoyımən?**

**11<sup>1</sup>** Israil bala qeojida, Mən uni səydüm,

Xuning bilən oqlumni Misirdin qikixka qakırdim..

<sup>2</sup>Bırak ular həlkimni qakıriwidi,

Ular dərhal huzurumdin qikip kətti;

Ular «Baal»larqa kurbanlıq ķilixka baxlidi,

Oyma məbudularqa isrik saldı.

<sup>3</sup>Əfraimə mengixna egətküqi Əzüm idim,

Uning ķolini tutup wə yeləp –

Bırak ezini sakaytķuqining Mən ikənlikimni ular bilmidi.

<sup>4</sup>Mən adımatqılıkning keyünük rixtiliri bilən,

Səygüning tarlırı bilən ularning kənglini tartiwaldim;

Mən ularqa huddi engikidin boyunturuğnu eliwətküqi birsidək bolajanmən,

Egilip Əzüm ularnı ozuklandurojanmən.

<sup>5</sup>Ular Misiroja kaytidiqan bolmamdu?

Asuriyəlik dərwəkə ularning padixahı bolidioqan əməsmu?

— Qünki ular yenimoja kāytixni rət kıldı!

<sup>6</sup>Kiliq uning xəhərliridə həryan oynitilidu;

Dərvazisidiki təmür baldaklıarnı wəyrən kılıp yəp ketidu;

Bu eż əkillirininq kasapitidur!

<sup>7</sup>Bərhək, Mening həlkim Məndin qətləp ketixkə məptun boldi;

Ular Həmmidin Aliy Bolouqijo nida kılıp qakırsimu,

Lekin həqkim ularnı kəturməydu.

<sup>8</sup>Mən қandaқmu seni taxlap қoyımən, i Əfraim?

Mən қandaқmu seni düxməngə tapxurimən, i Israil?!

Kandaқmu seni Admaḥ xəhiridək kılımən?!

Seni қandaқmu Zəboim xəhiridək bir tərəp kılımən?!

Kəlbim iq-baqırmada kāynap ketiwatidu,

Mening barlık rahimdillikim kəzoqiliwatidu! –

<sup>9</sup>Oləzipimning kəhrini yürgüzməymən,

İkkinqi yənə Əfraimni yokatmaymən;

Qünki Mən insan əməs, Təngridurmən,

— Yəni arangda bolajan pak-muķəddəs Bolouqidurmən;

Mən dərəjəzəp bilən kəlməymən..

<sup>10</sup>Ular Pərvərdigarning kəynidin mangidu;

---

**11:1** Mat. 2:15

**11:2** «Bırak ular həlkimni qakıriwidi, ular dərhal huzurumdin qikip kətti...» — «ular» — butpərəslarını yaki Israil Misirdin qikikkəndə uqrıqan «Moab»dikilərni wə yaki Kanaanoja kirgandın keyin uqraxkan Kanaandikilərni kərsitixi mumkin.

— Ayət üstidiki ikki baxka kezkarax ipadılıydiqan baxka ikki tərjimişi bar: (1) «Ular (pəyojəmbərlər) ularını qakıroqanseri, ular (Israil) ezişini ulardin (payoqəmbərlərdin) neri kıldı»; (2) «Mən (Huda) ularnı qakıroqanseri, ular ezişini huzurumdin neri kıldı». Ahiirki tərjima miladıyedən ilgirigi 3-asirdiki «Septuagint» (LXX) grec tərjimisiga aqixidu.

**11:5** «Ular Misiroja kaytidiqan bolmamdu? Asuriyəlik dərwəkə ularning padixahı bolidioqan əməsmu?» — Israil Misir wə Asuriyədindən yardım ızdəp ularning yenioja «qikti». Əmdı bu ayotta tiloja elinənən ularning «qikix»i yaki «kəyti»i (1- wə 2-ayətni kərüng) bolsa қaçqun müsapir süpitidə (Misiroja) yaki əsir süpitidə (Asuriyəgə) bolidu.

**11:7** «Ular...» — bəlkim payoqəmbərlərini kərsitudu.

**11:8** «Kandaқmu seni Admaḥ xəhiridək kılımən?! Seni қandaқmu Zəboim xəhiridək bir tərəp kılımən?!» — «Admaḥ» wə «Zəboim» deyən xəhərlər eojir gunahlılı tüپayıldıñ Sodom wə Gomorra bilən təng asmandın yaqıkan ot-güngürt təripidin pütünləy halak boldı.

**11:8** Yar. 19:24

**11:9** «... Mən dərəjəzəp bilən kəlməymən» — baxka birhil tərjimisi: «... Mən xəhərgə (jazalaxka) kirməymən.

# «Хөхиля»

У xirdək hərkirəydu;  
У hərkirigəndə, əmdi baliliri oqərbtin titrigən haldə kelidu;

<sup>11</sup> Ular Misirdin kuxtək,

Asuriyə zeminidin pahtəktək titrigən haldə qıkip kelidu;

Xuning bilən ularni eż əylirigə makanlaxturimən, — dəydi Pərwərdigar.

## Ətkən ixlarnı əsləp sawak elinglar!

**12** <sup>1</sup>Əfraim Meni yaloğan gəplirli bilən kəmüwetidu;

Yəhədamu Təngrigə, yəni ixənqlik, Pak-Mukəddəs Bolوqcioja tuturuksız boldi.  
Əfraimning yegini xamaldur,

U xərk xamilini kooqlap yürüdu;

U künlep yalojanqılık, zulum-zorluknı kəpəytməktə;

Ular Asuriyə bilən əhdə tüzidü,

Xuningdak Misiroja may «sooqılıri» kətürüp apirlidu.

<sup>2</sup> Pərwərdigarning Yəhəda bilənmə bir dəwasi bar;

U Yakupni yolları boyiqə jazalaydu;

Uning kilmixlirini ez üstigə kəyturidu.

<sup>3</sup> U baliyatçuda turup akisini tapinidin tutuwaloğan,

Əz küqi bilən Huda bilən elixkən;

<sup>4</sup> U bərəkək Pərixtə bilən elixip, oqəlibə kıldı;

U yioqlidi, Uningoja dua-tilawət kıldı;

Huda uni Bayt-Əldə tepiwaldi,

Wə xu yərdə bizgə sez kıldı;

<sup>5</sup> — Yəni Pərwərdigar, samawi қoxunlarning Sərdarı boloğan Huda,

— «Pərwərdigar» bolsa Uning hatırə namidur!.

**11:11** «Ular Misirdin kuxtək, Asuriyə zeminidin pahtəktək titrigən haldə qıkip kelidu; xuning bilən ularni eż əylirigə makanlaxturimən» — Israıl (Əfraim) dikilərin bəzilər awval Yəhədadın panah tapkan, andin keyin Yəhəda bilən tang Babil imperiyasığa sürgün boloğan. Andin ular bilən təng Kanaanoja (Pəlestingə) kəytip kəlgən — ajızlıkta, «titrigən haldə» kəytip kəlgən («Tər.» 9:1-3, «Əzra» 1-2-bab).

**12:1** «Yəhədamu Təngrigə, yəni ixənqlik, Pak-Mukəddəs Bolоqcioja tuturuksız boldi» — baxka birhil tərjimi: «Yəhəda yənilə Huda bilən billsə həkümərdik kıldı, u Pak-Mukəddəs Bolоqcioja sadıqtur». Bizningdə 12-bab, 2-ayətkə kəriçanda bu hil tərjimi kət əy mumkin əməs. «Əfraimning yegini xamaldur, u xərk xamilini kooqlap yürüdu» — demək, Əfraim geçi tuturuksız, «xamaloğ bağlılığı» al idi. «Xuningdak Misiroja may «sooqılıri» kətürüp apirlidu» — bu «may» xübhisizki, Misirning yardımını elix üçün əwətilgən.

**12:2** «U baliyatçuda turup akisini tapinidin tutuwaloğan,...» — okurmənlərinə esidə barkı, «Yakup» degen isimning manisi əslidə: «U (Huda) tapinində bolsun» (demək, u Sən (Huda) bilən billsə bollsun); birək Yakup pəyəzəmbərgə xu isimning köyülüşinən səwəbi: — (1) u akisining tapinini tutkən (tuquşulğında); (2) bu isimning «aldamqı» degen kəqmə manisi bar; u keyinkı künnlərdə akisini ikki ketim «rohîy miras»tin alḍap kəyoğan («Yar.» 25-bab).

—Ahirda bu aldamqılığın towa kılıp, akisidin əpu sorioğan («Yar.» 33-babının kerüng).

**12:3** *Yar. 25:26; 35:9,10*

**12:4** «Huda uni Bayt-Əldə tepiwaldi» — ibranı tilida «U uni Bayt-Əldə tepiwaldi». Xunga baxka bir hil tərjimi: «U (Yakup) Uni (Hudarı) tepiwaldi». «U bərəkək Pərixtə bilən elixip, oqəlibə kıldı; u yioqlidi, Uningoja dua-tilawət kıldı; Huda uni Bayt-Əldə tepiwaldi, wə xu yərdə bizgə sez kıldı» — bu tarixiyyətə wəkələrlərinə əhəmiyyəti bəlkim: (1) Yakup əslİ bir aldamqı; (2) birək u etikad arkılık Hudanıgə Pərixtisidin baht-barikətə wə Hudanıgə iltpatiqə erixkən; (3) keyin u baxğışə bir adəm, etikadlıq, xərpətlik bolup qıktı (Israıl dəp atalı). (4) Huda əslİ bu ixlarnı «Bayt-Əldə» (Yakupın qarkıroğan waktida) baxlıqan, Yakupka xundakla əwlədlirioqa bəhət atı kılıdlıqan wədilərnə kılıqan; (5) xunga Israıl «Bayt-Əl»ning həkkikiyə əhəmiyyitini əslxi kerək; (6) ular bu ixlardin sawak alsunki, «Huda menimu (Yakupka oxhax) yaman aldamqılığın durus, etikadlıq adəməngə eəzərtalaydugə»; (7) «xunga Hudanıgə kükigə tayinip Uningoja kəytixim kerək».

—Wəkələr «Yar.» 25-32-bablarında hatiriləngən. Baxka birnəqqəh il tərjimilər uqrıxi mumkin.

**12:4** *Yar. 28:12, 19; 35:7, 14, 15*

**12:5** «— Yəni Pərwərdigar, samawi қoxunlarning Sərdarı boloğan Huda, — «Pərwərdigar» bolsa Uning hatırə namidur!» — okurmənlərinə esidə barkı, Yakup ezi bilən elixkən Perixtinin namini sorioğan. Xu qəoşa u namini uningoja eytmioğan. Keyin Huda bu namning «Yahwəh» (tərjimimizdə, «Pərwərdigar» deyilidü) iкənlikini Musa pəyəzəmbərgə ayan kılıp

# «Hoxiya»

<sup>6</sup> Xunga sən, Hudaying arkılık, Uning yenioja կայ;  
Mehribanlıq wə adalətni қолungdin bərmə,  
Hudayingoja ümid baqlap, Uni izqıl kütkin.

## Aldamqi sodigər

<sup>7</sup> Mana bu sodigər! Uning қolida aldamqılık tarazisi bar;  
U bozək қılıxka amraktur.

<sup>8</sup> Əfraim: «Mən dərwəkə beyidim,  
Əzümgə kep bayılıklarnı toplidim;  
Birak, ular barlıq ajırlırmıdə məndin həq gunahiy կəbihlikni tapalmaydu!» — dəydu..  
<sup>9</sup> Birak Misir zeminidin tartip Mən Pərvərdigar sening Hudaying bolqanmən,  
Mən seni yənə «kəpilər həyti»dikidək qedirlarda turoquzimən!..

## Pəyojəmbərlərning əhəmiyyəti

<sup>10</sup> «Mən pəyojəmbərlərgə söz kılqanımın,  
Alamət kərünüxlərnı kəpəytkənmən,  
Xundaqla pəyojəmbərlər arkılık təmsillərni kərsatkənmən.

<sup>11</sup> Gilead կəbihmu? Ular bərhək pəkət yarimaslardur!  
Ular Gilgalda torpaqlarnı kurbanlıq կılıdu;  
Ularning կurbangahlıri dərwəkə etiz կırlırıdiki tax dəwiliridək kəptur!..

<sup>12</sup> (Yakup Suriyəgə keqip kətti,  
Xu yerdə Israil hotun elix üçün ixligən;  
Bərhək, hotun elix üçün u կoylarnı bağcanidi)..

<sup>13</sup> Pərvərdigar yənə pəyojəmbər arkılık Israilni Misirdin qıkırıp kutkuzojan,  
Pəyojəmbər arkılık uningdin həwərmə alojan.

qüxəndürgən (Yahwəh — «Əzgərmas», «Əzaldın Bar Bolouqı», «Əhdisiga hərdaim sadık Bolouqı» degən manilərni ez iqişa alıdu). Xunga bu nam Israileş ümidi berixi kerək idi.

<sup>12:7</sup> «Mana bu sodigər!» — «sodigər» ibraniy tilida «Қанаан» yaki «Kanaanlik» degənlik bolidu. Demək, Əfraim bir təraptın əslİ ezi allidin həydiwatkan butperas Kanaanlıqlarqa ohxap կələşən; yənə bit təraptın u «Yakup»ning əslidiki «aldamqi» harakterdə bolup, heq eżgərtilmigəndir.

<sup>12:8</sup> «ular... məndin gunahiy կəbihlikni tapalmaydu» — «gunahiy կəbihlik» — demək, məndə «կəbihliklər bar, birak eoşır əməs, «gunah əməs»» degən külkilik gəp. «Mən anqə yaman adəm əməsmən» dəydiyən pozitsiyilər bügüngə kədər həmmimizgə tonuxtur.

<sup>12:9</sup> «Birak Misir zeminidin tartip mən Pərvərdigar sening Hudaying bolqanmən, Mən seni yənə «kəpilər həyti»dikidək qedirlarda turoquzimən» — «kəpilər həyti»dikidək ibraniy tilida «həytiKİ kürnlərdikidək».

—«Qedirlarda turux» tilə olinopandan keyin xübhisizki, «kəpilər həyti»ni kərsətsə kerək.  
—Israil «Misirdin qıkıxtıki muhim sawaklarnı untuqon. «Kəpilər həyti» («kəpət tikix həyti»)da Israil yatta kün eyda əməs, bəlkı qedirlarda turuxu kerək idi. Həytiyi bu ix ularoşa əslidiki ajiz, kəmbəsəjal baxlinxini wə «İnsan pəkət nam bilənlə yaxımaydu, belki Hudaning hərbər səziga tayinip yaxixi kerək» degən muhim sawak toqıruluk əslitixi kerək idi.

<sup>12:9</sup> Yəx. 43:11

<sup>12:11</sup> «Gilead կəbihmu? Ular bərhək pəkət yarimaslardur!» — muxu ayəttə «կəbih» wə «yarimas» degən sezlər bir-biriga ohxaydırıdojan sezlərdir. «Ular Gilgalda torpaqlarnı kurbanlıq կılıdu; ularning կurbangahlıri dərwəkə etiz կırlırıdiki tax dəwiliridək kəptur!» — Hoxiya (Gilgal) («dəwə», «dəstə», degən manidə) degən yer nami bilən sez oyuni կılıdu — ular həkikətən ismi-jismiça layiklər. Həmmə yerdə kəpligən կurbangahlırinining boluxi bilən, Gilgal dərwəkə «etizdiki tax dəwilərdək bir jay, halas.

—Ayətning baxkə hil tərjilirimi bar.

<sup>12:11</sup> Hox. 4:15; 6:8; 9:15

<sup>12:12</sup> Yar. 28:5; 29:20, 28

<sup>12:13</sup> «Pərvərdigar yənə pəyojəmbər arkılık Israilni Misirdin qıkırıp kutkuzojan, pəyojəmbər arkılık uningdin həwərmə alojan» — muxu ixlar (12-14-ayət) ispatlaşdukı, Əfraim ajadı bolən Yakupni həddidin ziyanə izzətləğən. Ularning təmənna koyojan «büyük ajad»ı Yakupning alösildikili (Israhil) pəyojəmbərsiz կələşən bolsa (demək, ularda Hudaning Rojhıning yetərkiliyi bolmırıqan bolsa) u qəl-bayawanda yürüwətən nəhayiti bir «kəqkun» yaki həttə Misirdin qıkıqtan bir «ixləmqi» bolatti, halas. U hərgiz uluoq bir al bolup qıkmayıtti. Birak həzirkə Israil (bolupmu Əfraim կəbilisi) Huda əwətəknə pəyojəmbərlər (Amos, Hoxiya, Yəxaya, Mikah)ni rat kılıp, Hudani intayın oqəzəpləndürdü. Israillning məwjuḍuluki wə hayatining hər jəhətləri ularning Huda bilən bolən rohiy munasiwitigə baqlıq idi. Israillning pəyojəmbərləri bu ixni

# «Hoxiya»

<sup>14</sup> Əfraim Hudaning kəhrini intayın kattik qozqıojan;  
Uning Rəbbi u təkkən kən kərnzi uning gədinigə artidu,  
Xərməndilik-aħanətini eż bexiょja qayturidi.

## «Mən seni ħalak ķilimən, i Israill» — ahirki agahlandurux

**13<sup>1</sup>** Burun Əfraim söz kılɔjanda, kixilər hərmətləp titrəp ketətti;  
U Israıl kəbililiri arısida kettürülgən;  
Birak u Baal arkılık gunah kılıp eldi..  
<sup>2</sup> Ular hazır gunahning üstigə gunah sadır ķilmakta!  
Əzlirigə kümüxliridin kuyuma mabudlarnı,  
Əz əkli oylap qıkkən butlarnı yasidi;  
Bularning həmmisi hünerwənnıng əjri, halas;  
Bu kixilər tooṛuluk; «Həy, insan kurbanlığını kılɔjuqılar, mozaylarnı səyüp koyunglar!» deyi-  
lidu..

<sup>3</sup> Xunga ular səhərdiki bir parqə buluttək,  
Tezdirin qayıp bolidiojan tang səhərdiki xəbnəmdək,  
Hamandin kara kuyunda uqkan pahaldək,  
Tünglüktin qıkkən is-tütəktək tezdirin yoқəp ketidu.

<sup>4</sup> Birak Misir zeminidin tartip Mən Pərvərdigar sening Hudaying bolqanmən;  
Sən Məndin baxka həq İlahnı bilməydiqən bolisən;  
Məndin baxka kutkuzoquqı yoktur..

<sup>5</sup> Mən qel-bayawanda, կurojakqılığının zeminiда sən bilən tonuxtum;  
<sup>6</sup> Ular ozuklandurulup, toyunojan,  
Toyunoğandın keyin kenglidə təkəbburlixip kətkən;  
Xunga ular Meniuntujan..

<sup>7</sup> Əmdi Mən ularoqa xirdək bolimən;  
Yilpizdək ularni yol boyida paylap kütimən;  
<sup>8</sup> Küqükliridin məhərum bolqan eyiktek Mən ularoqa uqrapt,  
Yürək qawisini titiwetimən;  
Ularnı qixi xirdək nək məydanda yəwetimən;  
Daladiki haywanlar ularni yirtiwetidu.

<sup>9</sup> Sening ħalakiting, i Israıl, dəl Manga ƙarxi qıkkənlilik,

Yəni Yardəmqıngə ƙarxi qıkkənlilikdən ibarəttur.

<sup>10</sup> Əmdi barlık xəhərliringdə sanga kutkuzoquqı bolidiojan padixahıng keni?  
Sening sorakqi-hakimliring keni?

Sən bular tooṛuluk; «Manga padixah wə xahzadilarını təkdim kılɔysən!» dəp tiligən əməsmu?

—  
həlkning kez alidda kərsitudu; pəyqəmbərlərni səl qaoqlax Hudaning Əzini səl qaoqliojan bilən barawərdur.

— Yakup ezi ahirida pəyqəmbər bolqan, əlwattə («Yar.» 48:49 bablarnı kerüng).

**13:1** «Burun Əfraim söz kılɔjanda...» — «Əfraim» kəbilining ejadı bolqan Əfraimni əməs, bəlkı kəbilining awwalkı tarihini kərsitudu. Musa pəyqəmbərdin keyin, Israılqına yetəklığıqı bolqan Yəxua pəyqəmbər Əfraimlik idi.

**13:2** «Bu kixilar tooṛuluk; «Həy, insan kurbanlığını kılɔjuqılar, mozaylarnı səyüp koyunglar!» deyilidu» — baxka bir tarjimişi: «U kixilar tooṛuluk; «Man, kurbanlıq kılɔjuqı adəmlər mozaylarnı seyüp koyuwatidul!» — deyilidu» — yaki baxkilar. Birakibrani tilim qüxinix təs bolqını bilən, tilxumaslarning yekinki tatçıkları boyiqə, bu ayat dərəwəkə «insan kurbanlığı»ni kərsitxi mumkin.

**13:2** Hox. 8:6

**13:4** 2Sam. 22:32; Zəb. 18:31; Yəx. 43:11; Hox. 12:10

**13:6** Kən. 32:15; Hox. 8:14

# «Hoxiya»

<sup>11</sup> Mən oqəzipim bilən sanga padixahنى təkdim kılɔjanmən,  
Əmdi uni oqəzipim bilən elip taxlidim..

<sup>12</sup> Əfraimning kəbihlikli qing orap-qaqlanojan;

Uning gunahı juqlinip saklanojan;

<sup>13</sup> Tolοjak başkan ayalning azabliri uningoja qüxidu;

U əkəlsiz bir oquldur;

Qünki baliyatקuning aqzi eqiloqanda, u hazır bolmiojan!.

<sup>14</sup> Mən bədəl tələp ularni təhtisaraning küqidin kutuldurimən;

Ularça həmjəmet bolup elümdin kutkuzimən;

Əy, əlüm, sening wabaliring kəni?!

Əy, təhtisara, sening ھalakətliring kəni?!

Mən buningdin puxayman kilmaymən!..

<sup>15</sup> Əfraim kərindaxliri arısida «mewilik» bolsimu,

Xərkətin bir xamal qıkıdu,

Yəni Pərvərdigarning qəl-bayawandin qıkqan bir xamili kelidi;

Əfraimning bulikı kürup ketidi, uning su bexi қaojjirap ketidi;

U xamal həzinisidiki barlık nəpis қaqa-қuqılları bulang-talang kıldı..

<sup>16</sup> Samariyəning əz gunahı əz zimmisiga koyulidu;

Qünki u əz Hudasioja boyınıń қattıq kılɔjan;

Ular kılıq bilən yikılıdu,

Bowaklıri parə-parə kılıp qeqiwetilidu,

Hamilidar ayalları yeriwetilidu..

**13:11 «Mən oqəzipim bilən sanga padixahنى təkdim kılɔjanmən, əmdi uni oqəzipim bilən elip taxlidim»** — Israel Kanaan zeminini igiliwalıqından tartıp, Huda ularqa yetəkçilik wə sotqılık kılıdiqan «batır həkimlər» yaki «sotqi-kutkuzəcəgi» degən ihsłanın baturları ayrim-ayrim təmİNləR bərgənidi. Israel Hudanıng bu «ayrim-ayrim təksimatiñin narazı bolup, Samuil pəyərəmbəرنin döwrüda Hudadin padixahı («müküm» sulala tüzümi) tikləxni tiligon. Huda Samuil pəyərəmbər arkılık ularning talipini: «Manga ixənməslikkə barawər» dəp narazılığını kersitip, andın ahirida Israelning birinqi padixahı Saulini tikligən («1Sam.» 8-12-bablar)

**13:11 1Sam. 8:5; 15:23; 16:1**

**13:12 «Əfraimning kəbihlikli qing orap-qaqlanojan; uning gunahı juqlinip saklanojan»** — demək, uning barlık kəbihlik-gunaħlırları Hudanıng jazalixi üçün obdan saklanmakta.

**13:13 «Baliyatكuning aqzi eqiloqanda, u hazır bolmiojan!»** — yaki «baliyatكuning aqzi eqiloqanda, u qıkıdu!».

**13:14 «təhtisara»** — əlgənlərin rohları baridiqan jay. (... Əy, əlüm, sening wabaliring kəni?!

Əy, təhtisara, ھalakətliringni qıkar! Mən ularqa (Israelqa) heq rəhim kilmaymən». Bu tərjima aldı-kəynidiki ayətlərə maslahxan bolsimu, biz yüksəkliyi tərjiməye kayılmır. Qünki: (1) ibranıñ tilidə ayətninə birinqi jümlesiñə soal yüklimisi yok, u addiy bir «bayan jümə». (2) Huda Hoxiya pəyərəmbər arkılık bərgən birnəqqəsəxarətlərde, Israelqa boloğan kattik, aylibini yətküzüxi bilən tang kütiülməgən yerdini Israelqa qong ümidiñrimu kersitidu (məsilən, 1:9-10, 8:11); (3) Injilda rosul Pawlus bu ayətlərni xundak qüsəndürüp beridü («1Kor.» 15:55-56, «Wəh.» 20:13-14ni kerüng); (4) tekistning ikkinqi kışmining tərjimisi: «Mən (Əzüm) sanga ھalakət boliman, i təhtisaral... sanga waba boliman, i əlüm! Mən silərgə heq rəhim kilmaymən» bolux ehtimaloja bək yekin.

-Yənə mumkinliki barkı, ayətninəng ahiirkı kışmisi: «Mən (Əzüm) heq ayimaymən!» degən mənidə bolidi — demək, Huda Israelni kutkuzux üçün hərkəndək bədəl təlxəkə təyyardır.

**13:14 Yəx. 25:8; 1Kor. 15:55**

**13:15 «Əfraim kərindaxliri arısida «mewilik» bolsimu** — «Əfraim» degən isimning ezi «mewilik» degən mənidə. Muxu ayatıktı «mewə» porzəntlərin kersitidu (14-ayətnimü kerüng). «Xərkətin bir xamal qıkıdu» — Kanaanıja (Pəlesting) nisbətən əng dəhəxətlik xamal xərk xamillidur. Ularnı nabut kılıdiqan Asuriya қoxunu dərwaqə xərkətin kelidi.

—«həzinidiki nəpis қaqa-қuqıllar» — Əfraimdiki «kelixkən qokan-kızlar»nı kersitiximə mumkin (16-ayətnimü kerüng).

**13:16 Hox. 10:14**

## «Hoxiya»

### Israilning kəlgüsidiə towa қılıxi, қutkuzulup əsligə kəltürülüxi

**14**<sup>1</sup> I Israil, Pərvərdigar Hudayingning yeniçə ikkilənməy kaytip kəl!

Qünki eż қəbihliking bilən putlixip yikiloqansən..

<sup>2</sup> Əzüngalar bilən billə səzlərni epkelinglar,

Pərvərdigarning yeniçə қaytinglar;

Uningoja: — «Barlıq қəbihlikni kəqürgəysən,

Xapaət bilən bizni köbul kılqaysən,

Xuning bilən biz Sanga ləwlirimizdiki «buğa kurbanlıqlar»ni tutimiz — dənglər..

<sup>3</sup> — «Asuriya bizni қutkuzmaydu,

Atlaroja minməymiz;

Biz hərgiz eż қolımız yasiojinoja: — «Hudayimiz!» deməymiz;

Qünki Səndinla yetim-yesirlar rəhİM-xəpkət tapidu»..

<sup>4</sup> — Mən ularni «arkıçə qekinixliri»din sakayıtmən,

Mən ularni qın könglümdin halap səyimən;

Qünki Mening qəzipim uningdin yandi.

<sup>5</sup> Mən Israilçə xəbnəmdək bolimən;

U nilupərdək bərk uridu,

Yiltizliri Liwan kədir dərihidək yiltiz tartidu;

<sup>6</sup> Uning bıhliri xahlap yeyildi,

Uning güzəllik zəytun dərihidək,

Purikı Liwan kədiriningkədək bolidu.

<sup>7</sup> Həlk kaytip kelip, uning sayısı astida olтурudu;

Ular ziraətlərdək yaxnaydu,

Üzüm telidək qeqəkləydi;

Liwanning xarabliri aqzıda қaloqandək, esidə xerin қalidu..

<sup>8</sup> Əfraim: «Mening butlar bilən yənə nemə karim!» — dəydiqən bolidu.

«Mən uningoja jawab berimən, uningdin həwər alımən!

«Mən yapyexil bir қarıçəpaydurmən».

«Sening mewəng Məndindurl».

<sup>9</sup> Kim dana bolup, bu ixlarnı qüxinər? Qeqən bolup, bularni bilər?

Qünki Pərvərdigarning yolları durustur,

Həkkəniylar ularda mangidu;

Birak itaətsizlər ularda putlixip yikilidu..

**14:1** Hox. 12:7

**14:2** «...«buğa kurbanlıqlar»ni tutimiz — «buka kurbanlıqlar» Hudaşa atap beojixlinidən «kəydürmə kurbanlık»lar işidə əng kimmətlik kurbanlık idi. Muxu yərdə keqmə məniñə ixlotkən, əlwatta. U «ləwlirimizdiki mol ibadət-mədhiyə»ni kərsitidü. Baxka birhil tarjimi: «ləwlirimizdiki mewini tutimiz».

**14:3** «Qünki Səndinla yetim-yesirlar rəhİM-xəpkət tapidu» — bu söz Hoxiyaning balilirining eż dadisi bilən boləğen kaqürəmixini aks ottürgən bolidu.

**14:7** «Xarabliri aqzıda қaloqandək, esidə xerin қalidu» —ibraniy tilida: «Uning əslətmisi Liwandiki xarabningkədək bolidu».

**14:8** Əfraim: «Mening butlar bilən yənə nemə karim!» — dəydiqən bolidu — baxka birhil tarjimi: «U (Huda Əfraimoja) «I Əfraim, Mening butlar bilən nemə alakəm bolsun!» — dəydi».

**14:9** Pənd. 10:29

### Қоxумqə səz

Əmdi Hoxiya pəyojəmbər bugün bizgə nemilərni dəydu? U həq bolmioqanda bizgə təwəndikilərni ukturıdu: —

(1) Huda bəzilər təsəwwur қılıqandək bizdin tolimu yiraq bolğan bir sehircər əməs. Xundakla U Əzi bizgə bekitkən ərkinlikka yaki tallax imkaniyatlirimizgə dəhlili əlavə bizni «maxina adəmlər» katarida kontrol kılıdiqan Huda əməstur. Əgər biz ərkinliklirimizi hata yaki əhalimizdən ixlətsək, undak iħlassizlik bir adəmni, nikahını, ailini yaki əlni əhalətə elip barıdu.

(2) Huda mehîr-muħebbətni kərsitixtə U həq bilgүqilərni, həq səyülmigənlərni, səyümlük bolmiojanları, ərziməslərni səyidü; kışkıri, pütkül dunyadikilərni səyidü; ularını kutkużux üçün hərkəndək bədəl tələxkə təyyar turıdu.

(3) U hərgizmə «üq burjəklilik muħebbət»ning bir burjiki boluxką yaki «tət kūnlük nikah»ka razi bolmayıdu. Uning üqün nikah yaki baxxą munasiwət bolsun, toluk, sadık, mənggülük muħebbəttin boluxi kerəkki, uningdin azraķmu kəm bolsa hərgiz razi bolmayıdu.

### Hoxiyaning bexarətliri, Israilning keləqiki

(1:11) «**Israil balılırı wə Yəħuda balılırı birlər yiqiliđu, eżlirigə birla baxni tikləydu wə turojan zemindin qikidu; qünki «Yizrəelning künü» uluqdur!**»

Bu səz wə baxxą bexarətlərgə қarioqanda, «Israil» wə «Yəħuda» ahirkı zamanda yənə birləşkən birla həlk — «bir baxlık» həlk, «Kutkużojuqi-Məsih»ning yetəkqılıkida bolğan bir həlk bolidu. Əməliyəttə «Israil» yaki «Əfraim»ning Yəħuda bilən birləxtürülüxi allikəqan baxlanoğan. Bizningqə buningda az degəndimu tet baskuq bar: —

(1) Asuriyə imperiyası tajawuz қılıqinida bəzi Israillar Yəħudadin panaq izdixi mumkin idi («2Tar.» 15:8-15, 30-31 bab, 33:1-9)

(2) Yəħuda Babil imperiyəsigə tarkitilip sürgün қılıqinida, xübhisizki, (70 yil ilgiri Asuriyəgə sürgün қılınoğan) Israil əbililiridikilər bilən uqraxlaşan wə birləxtürulgən. Buningoja ispat, Yəħudiylar sürgünlükten Pəlestingə kaytip kəlgəndin keyin, eżlirini kəp ketim «Israil» wə «on ikki əbilə» dəp atıqan (məsilən, Təwrat »1Tar.» 9:1-3, «Əzra» 1-2-bab, 8:35, «Nəh.» 1:6, 7:7, 11:3 կatarlıqlar).

(3) Bizningqə 1-bab, 10-ayəttiki bexarət (təwəndiki ayətlərni kərung) kəlgüsidi ki «jismamıy Israil»ning əməlgə axuruluxi bolidu. «Jismaniy Israil» deginimiz, Huda ularqa miras қılıqan Қanaan zeminida kəlgüsidi turidıqan Israil həlkini kərsitidu. Israilning əbililiridin yokıp kətkən kəp kixilərning zadi kim wə kəyərdə ikənlikini həqkim bilmigini bilən bir Huda obdan bolidu.

## «Hoxiya»

(1:10) «Biraq Israilning balilirining sani dengizdiki elqigili yaki sanioqli bolmaydigan kumdek kep bolidu; «Silər Mening həlkim əməssilər» deyilgən jayda xu əməlgə axuruliduki, ularoqa: «Silər tirk Təngrining oquullur!» — deyilidu».

Rosul Pawlus bu səzning Məsihkə ixəngən «yat əllər (Yəhudiylər) bolğan bizlər»ni kərsitidioqlanlıqınımu Injilda eytidu: —

«Xuning bilən Əzining rəhİM-xəpkitining nixani kiloqan, Əzi xan-xəripigə tuyəssər boluxka aldin'ala təyyarlioqan «qaqıclar»da, yəni Əzi Yəhudiylər arisidinla əməs, bəlkı əllər arisidinmu qakıroqan bizlərdə xan-xəripining qəksizlikini namayan kılıx üçün xundaq kılıxni halioqan bolsa, buningçə nemə bolatti?

Bu huiddi Hudanıng Hoxiya pəyoqəmbər arkılık eytkinidək: —

«Əsl həlkim hesablanmioqan həlkni həlkim,

Əsl səymigənlərni seygənlirim dəymən»;

Wə yənə: — «burun ularoqa: «Silər Mening həlkim əməssilər» deyilgən jayda,

Kəlgüsidi dəl xu jayda ularoqa «Tirk Hudanıng oquullur!» degən nam berildi».

(Injil, «Rimliklər», 9-bab, 23-26 ayət)

Xunga «Kim dana bolup, bu ixlarni qüxinər? Qeqən bolup, bularni bilər»...

«Əzüngələr bilən billə səzlərni epkelinglər, Pərvərdigarning yenioqa kəytinglər;

Uningçə: «Barlıq kəbihlikni kəqürgəysən,

Xapaət bilən bizni կəbul kılqəysən,...

Qünki Səndinla yetim-yesirlər rəhİM-xəpkət tapidu» — desun!

Xuningdək Huda bizgə: —

«Mən ularnı «arkioqa qekinixliri» din sakaytimən, Mən ularni qin kənglümdin halap seyimən; qünki Mening qəzipim uningdin yandi. Mən Israile qəbnəmdək bolimən;

U nilupərdək bərk uridu, yiltizliri Liwan kədir dərihidək yiltiz tartidu; uning bihliri xahlap yeyilidu, uning güzəllikli zaytun dərihidək, puriki Liwan kədirininkidək bolidu» — dəydi! (14:9, 2-6).